





# Qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasının birləşməsi rolunu oynayacaq

## Prezident İlham Əliyevin çıxışı

Əvvəli 1-ci səh.

- Hörmətli Qazaxistan Respublikasının Prezidenti.

Hörmətli həmkarlar. İlk növbədə, Zirvə görüşünün keçirilməsi ilə bağlı irəliləmiş addımları təşəbbüsə görə Nursultan Abışov Nazarbayevə təşəkkürümü bildirmək istəyirəm. Nursultan Abışov Nazarbayev Türk Şurasının fəxri sədri kimi çox fəal iş aparır və bu sammitin keçirilməsi bunun bariz təsdiqidir.

Bugünkü Zirvə görüşü 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra ikinci Zirvə görüşüdür. Bir il əvvəl, keçən ilin aprel ayında Bakıda Azərbaycanın təşəbbüsü ilə COVID-19-a həsr edilmiş Zirvə görüşü keçirilmişdir və bu, özlüyündə bir göstəricidir. Göstərir ki, Zirvə görüşləri müntəzəm olaraq keçirilir və əlbəttə ki, övz ölkələr arasındakı birliyə bunun çox böyük müsbət təsiri vardır.

Bu ilin sonunda Azərbaycan Türk Şurasındakı sədrliyini qardaş Türkiyəyə təhvil verəcək. Türkiyədə keçiriləcək rəsmi Zirvə görüşündə Azərbaycanın sədrliyi dövründə gördüyü işlərlə bağlı məlumat veriləcəkdir.

Bu gün isə fürsətdən istifadə edərək, II Qarabağ müharibəsi haqqında məlumat vermək istəyirəm. Bildiyiniz kimi, 30 il yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdi, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınımışdı, qaçqın-köçkün vəziyyətinə salınımışdı. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırım törətməmişdir. 1992-ci ildə tərəflərin Xocalı soyqırımının nəticəsində 600-dən çox gənə, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir.

Beynəlxalq təşkilatlar Azərbaycanın müvəqqəti daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası - dünyanın ən beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silah qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeydsiz çıxarılmasını tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdi və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar qətnamələri Azərbaycanın müvəqqəti dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. Halbuki real, praktiki müstəvidə məsələnin həllinə xidmət etmirdi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı müvəqqəti müdafiə etmişdir.

Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərmiş də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sifra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistan qarşı işğalla bağlı ciddi təzyiç göstərilmişdi və Azərbaycan



nın tələbi nəzərə alınb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.

Əsusslar olsun ki, bu, baş vermədi. Əksinə, məsələnin dondurulması istiqamətində addımlar atılmışdır. Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdir. Ögər əvvəlki illərdə danışıqların imitiasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkarana şəkildə bildirdi ki, bir qarşıda Azərbaycan torpağı Azərbaycanaya qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdir. Ermənistan rəhbəri iki il bundan əvvəl bildirmişdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Təbii ki, bizim buna cavabımız oldu və ən ciddi cavab döyüş meydanında verildi. Ancaq bu özlüyündə göstərir ki, Ermənistan rəhbəri bəzən müdafiə məsələsinə bəzən təxribat xarakterli addımlar edirdi və torpaqları geri qaytarmaq istəyirdi. Ondan başqa, Ermənistanın keçmiş müdafiə naziri, hansı ki, hərbi məğlubiyyətdən sonra vəzifədən azad edildi, Azərbaycanı yeni müharibə ilə hədələyirdi. Amerikada olarkən erməni diaspor təşkilatları ilə görüş əsnasında bəyan etmişdi ki, Ermənistan yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşır. Bu faktiki olaraq Azərbaycana qarşı çox ciddi, təxribat xarakterli bir addım idi. Biz hədələyəni keçmiş müdafiə naziri hərbi məğlubiyyətə görə vəzifədən uzaqlaşdırıldı.

Digər təxribat xarakterli addımlardan biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma "Dağlıq Qarabağ respublikası"nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üzünü binanın inşa edilməsi də, - bu bina indi məhv ediləcək, yaxud söküləcək, - təxribat xarakterli addım idi. Yeni bütün bu addımlar göstərir ki, Ermənistan bizi təxribata çəkir, bizdən xəstə reaksiyə gözləyir və ondan sonra gənəyi bizim üstümüzə yığıb, yenə də məsələni da-

ha 30 il uzatmaq istəyir. Biz təxribata yumadıq. Biz özümüzlə təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbi helikopter öldürüldü. Biz onlara layiqli cavab verdik və onları geri oturtduq. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Bir neçə gün davam edən hərbi toqquşma dayandı.

Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətində yox idi. Halbuki istəsəydik rahatlıqla Ermənistan ərazisinə daxil ola bilərdik. Ondan bir ay keçəndən sonra - avqust ayında yeni bir təxribat törədildi və Azərbaycan diversiyası qrupu göndərildi. Diversiya qrupunun rəhbəri saxlanıldı və ifadə verdi ki, o, terror aktları keçirmək üçün Azərbaycana göndərilmişdir və bu, növbəti təxribat idi. Nəhayət, sentyabrın sonlarında bizim hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə məruz qalmışdır və bunun nəticəsində bir neçə hərbi və bir neçə mülki şəxs həlak olmuşdur. Biz təbii olaraq buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza attı.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzalayıblar. Bu bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında

hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlandı.

Biz müharibənin ilk gündən qardaş Türkiyədən böyük dəstək aldığımızı, Türkiyənin bütün şəhərlərini məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımqız sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bu videokadrlar internetdə vardır. Yeni bu, bütün müsəlman ələminə qarşı təhqirdir, cinayətdir və bütün dünya artıq bunu görür və görməlidir. Biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik. Hazırda bərpa işlərinə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilərik.

Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yaranı. Onların arasında hesab edirik ki, ən vacib imkan neqliy imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demədim ki, vaxtilə Zəngəzuru Azərbaycanın birlişməsi üçün istifadə ediləcək. Çünki Zəngəzurdan keçən neqliy, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistanın müttəfiqi olan Rusiya ilə demir yolu əlaqəsi yoxdur. Bu demir yolu əlaqəsi Azərbaycan ərazisindən yanına bilər. Ermənistanın onun qonşusu olan İranla demir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu demir yolu təmin edilə bilər. Azərbaycan Xalqın Mux-

nandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılırdı. Ermənilər bütün şəhərlərini məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımqız sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bu videokadrlar internetdə vardır. Yeni bu, bütün müsəlman ələminə qarşı təhqirdir, cinayətdir və bütün dünya artıq bunu görür və görməlidir. Biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik. Hazırda bərpa işlərinə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilərik.

Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yaranı. Onların arasında hesab edirik ki, ən vacib imkan neqliy imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demədim ki, vaxtilə Zəngəzuru Azərbaycanın birlişməsi üçün istifadə ediləcək. Çünki Zəngəzurdan keçən neqliy, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistanın müttəfiqi olan Rusiya ilə demir yolu əlaqəsi yoxdur. Bu demir yolu əlaqəsi Azərbaycan ərazisindən yanına bilər. Ermənistanın onun qonşusu olan İranla demir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu demir yolu təmin edilə bilər. Azərbaycan Xalqın Mux-

tar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yeni yeni neqliy dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər.

Mən öz çıxışımı yekunlaşdırmaq istəyirəm. Yəni də demək istəyirəm ki, mən öz çıxışımı bu məsələyə həsr etdim. Bu təbii. Çünki dost ölkələrin rəhbərləri məsələnin mahiyyətini dərinlən bilməlidirlər. Ümid edirəm ki, növbəti canlı təmaslar əsnasında biz bu məsələni daha geniş formata müzakirə edəcəyik. Əminəm ki, Türkiyədə keçiriləcək Zirvə görüşündə biz hamımız canlı olaraq iştirak edəcəyik. Biz sədr kimi orada həm görülmüş işlərlə bağlı məlumat verəcəyik, həm də ki, gələcək planlar haqqında danışacağıq. Diqqətinizə görə təşəkkür edirəm.

Prezident Kasım-Jomart TOKAYEV: Hörmətli İlham Heydər oğlu, məlumatlı və mənalı nitqiniz üçün təşəkkür edirəm. Azərbaycan və Ermənistan arasında razılışma çox vacib amil rolunu oynayır, biz onun uğurlu inandırıcı və biz Sizi bir daha təbrik edirik.

Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN Türkdillil Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əhəmiyyətini vurğuladı, pandemiyaya qarşı birgə mübarizənin vacibliyindən danışdı. Türkiyə Prezidenti ölkələrimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə də təşkilatın həmrəylik nümayiş etdirdiyini bildirdi.

Bu münasibətlə əziz qardaşım, hörmətli İlham Əliyev başda olmaqla bütün Azərbaycanlı qardaşlarımızı Dağlıq Qarabağdakı Zəfərləri ilə bağlı şəxsən öz əhdindən və xalqın adından bir daha təbrik edirəm. Qırx dörd gün davam edən, dastana bənzər mübarizədən sonra 30 illik işğal sona çatıb, Dağlıq Qarabağ Ana Vətənlə yenidən qovuşub. Ancaq deməliyəm ki, Qarabağ bölgəsindəki 67 məsciddən 63-ü dağıdılıb, həmçinin kilsələr də yerlə yeksan edilib.

Həmçinin bu gün 1918-ci ildə azərbaycanlı qardaşlarımızın məruz qaldıqları soyqırımın anıldığı gündür. Biz Xocalı qətləminin heç vaxt unudulmur. Biz bu qətləminin növbəti ildönümünü bir müddət əvvəl qeyd etdik. Mən qətləmin 10 minlərlə qardaşımıza rəhmet diləyirəm.

Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz hamımız üçün əhəmiyyət daşıyır. Eyni qaydada bu addımı atarkən təzliklə Azərbaycanın bölgəsini inkişaf etdirmək üçün bütün məcburi köçkün qardaşlarımızın yenicən doğma torpaqlarına qayıtmaqlarına önəm verirəm. Arzum odur ki, ən qısa zamanda - Ramazan bayramından sonra qardaşımın Şuşaya ziyarət edək, inşallah, burada yeni bir bayram yaşayaq.

Fürsətdən istifadə edərək bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev və Azərbaycan xalqını Dağlıq Qarabağın qaytarılmasını və tarixi ədalətin bərpası münasibətilə təbrik etmək istəyirəm. Özbəkistan bu prosese töhfə vermək üçün hazırdır. Biz qədim abidələrin, məscidlərin, mədəni maarifləndirmə məkanlarının bərpası haqqında danışıq. Biz hazırda bu istiqamətdə fəaliyyətimizi azərbaycanlı həmkarlarımızla davam etdiririk.

Türk Şurasının Baş katibi Bağdad AMREYEV türk dünyasının digər ölkələrlə sabit əlaqələr qurduğuna, 10-dan çox ölkənin təşkilatda müşahidəçi statusu əldə etməkdə maraqlı olduğunu bildirdi. B.Amreyev pandemiyadan Türkdillil Dövlətlərin Əməkdaşlıq Şurası daxilində əməkdaşlığa yeni stimullar verildiyini vurğuladı, İstanbulda keçiriləcək sammitlə bağlı bir sıra təkliflər səsləndirdi. Türk Şurasının Baş katibi də Azərbaycanı parلاق Qələbəsi münasibətilə təbrik edərək dedi:

Bütün çağırışlara və çətinliklərə baxmayaraq, 2020-ci ilin gündəliyi zəngin olub. Ötən il türk dünyası üçün, heqiqətdən də, məhsuldar və hətta Zəfər il olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Dağlıq Qarabağdakı müharibə zamanı Türk Şurası bütün üzv dövlətləri və zati-allierinin adından Azərbaycanı bütün vasitələrlə dəstəkləyib. İcazə verin, təşkilatın fəaliyyətində olan sədri kimi zati-allierləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çoxşaxəli əməkdaşlığın inkişafında göstərdiyi səylərinə görə təşəkkürümü bildirim.

Qırğıstan Prezidenti Sadır JAPAROV, Türkmənistan Prezidenti Qurbanqulu Bərdiməhmedov, Macarıstanın Baş naziri Viktor Orban da Zirvə görüşündə çıxış ediblər.

## Azərbaycan Respublikası Baş Prokurorluğunun kollegiya iclası keçirilib

Martın 31-də baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələr və işin təşkili-nə dair məsələlərə həsr olunmuş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin AZƏRTAC-a bildirdiyi ki, iclasdan öncə 1918-ci ilin mart - aprel aylarında Bakıda və Azərbaycanın müxtəlif bölgələrində erməni daşnakları tərəfindən törədilmiş soyqırım aktı zamanı 50 mindən çox azərbaycanlının amansızcasına qətlə yetirilməsi, minlərlə insanın öz doğma torpaqlarından didərgin salınması, onların şəhər və kəndlərinin yandırılması, milli-mədəni abidələrin dağıdılması məhv edilmiş qeyd olunmuş miqyası və qəddarlığına görə bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli faciənin qurbanları ehtiramla anılıb və onların əziz xatirəsi bir dəqiqəlik sükuta yata edilib. Diqqətə çatdırılır ki, məhz Ümmümilli Lider Hey-

dər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımına haqqında" Fərmanla 80 il sonra erməni millətçiliyinin hərəkətlərinə ilk dövlət və ictimaiyyət tərəfindən qiymət verilməklə 31 mart "Azərbaycanlıların Soyqırım Günü" elan edilib. Kollegiya iclasında həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən ilin sentyabr ayından başlayaraq işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda apardığı haqq mübarizəsində əldə etdiyi möhtəşəm qələbənin uzun illər ərzində davam edən münaqişəyə son qoyaraq ölkəmizin regional liderliyinə birmənalı təsbit etməklə yeni geosiyasi realiaqlar yaratdığı vurğulanıb.

Qeyd edilir ki, Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə başa çatmasından qısa müddət keçməsinə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə başlanmış möhtəşəm quruculuq işləri, həmin bölgələrin yenidən həyata qaytarıl-



məsi ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarının daha da möhkəmləndirilməsinə xidmət etməklə regionda sabitliyin və təhlükəsizliyin inkişafına şərait yaradacaq. Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüş-

lərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, döyüşlər zamanı yaralanan qazilər, eləcə də müharibə iştirakçıları Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət və qayğısı ilə

əhatə olunduqları bildirilib. İclasda həmçinin vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yaratdığı təhlükələrin qarşısını alınması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilən cinayət təqibi və digər tədbirlər müzakirə edilməklə müvafiq göstərişlər verilib. Kollegiya iclasında prokurorluq orqanlarına işə qəbulba bağlı keçirilmiş müsabiqənin ilkin nəticələri və bununla əlaqədar qarşıda duran vəzifələrə, müvafiq qanunvericilik aktlarının, həmçinin "İşin Təşkili Qaydaları"nın təkmilləşdirilməsinə dair Kadrlar idarəsinin rəisi Natiq Hüseynov, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova, Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov məruzələrlə çıxış ediblər.

Aparılmış ilkin müzakirələr ətrafında Azərbaycan Respublikası baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev,

Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənaliev və digər kollegiya üzvləri çıxış edərək təkliflərini bildirdilər. Kollegiya iclasında qeyd edilənlərlə yanaşı, gündəlikdə duran digər məsələlər üzrə də faydalı müzakirələr aparılmaqla müvafiq qərarlar qəbul edildi.

İclasla yekun vuran baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatların reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında, o cümlədən qanunsuz erməni birləşmələri tərəfindən törədilmiş terrorluq, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə, həmçinin iqtisadi və ekoloji cinayətlər üzrə bütün təqsiri şəxslərin beynəlxalq müstəvidə məsuliyyətlə cəlb edilməsi üçün prokurorluq orqanlarının üzərinə düşən vəzifələrə layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə etdi.





“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

- Müşahidə Şurasının sədri Elnur Əliyev - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini
Müşahidə Şurasının üzvləri Şahin Babayev - Azərbaycan Respublikası Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müavini

Günəl Cavadova - Azərbaycan Respublikasının Maliyyə və Hesabatlılıq Şöbəsinin müdiri
Azərbaycan Investisiya Holdinginin Hüquq departamentinin direktoru.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 mart 2021-ci il

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Investisiya Holdinginin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram: 1. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) tabeliyi dəyişdirilərək Azərbaycan Investisiya Holdinginin idarəetməsinə verilməsi ilə əlaqədar Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

- 1.1. Azərbaycan Respublikasının Prezidentinə: 1.1.1. Cəmiyyətin yenidən təşkil və ləğvi; 1.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 1.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Investisiya Holdinginə: 1.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; 1.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi; 1.2.3. Cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi siyasətinin təsdiq edilməsi; 1.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərini 50 (əlli) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxsə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

- 2. Müəyyən edilsin ki: 2.1. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılsın; 2.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır: 2.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək; 2.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək; 2.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərini 50 (əlli) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxsə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması dair ümumi yığıncağa təkliflər vermək; 2.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdrləri təsdiq etmək; 2.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdrlərin bağlanmasına razılıq vermək; 2.2.6. Cəmiyyətin fəaliyyətini ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək; 2.2.7. Cəmiyyətin korporativ strukturunu və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək; 2.2.8. Cəmiyyətin Audit Komitəsinin və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək; 2.2.9. bu Sərəncamın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin nizamnaməsi və Azərbaycan Respublikasının

- 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Investisiya Holdinginin idarəetməsinə verilməsindən irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün; 3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 4. Azərbaycan Investisiya Holdingi: 4.1. Cəmiyyətin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin; 4.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtlə Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrini diaqnostikasının aparılmasını üç ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.3. bu Sərəncamın 4.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, Cəmiyyətin yeni nizamnaməsinin və strukturunun layihəsini üç ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 4.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 5. Bakı Neqliyyat Agentliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 mart 2021-ci il

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

- Müşahidə Şurasının sədri Rəşad Nəbiyev - Azərbaycan Respublikasının neqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Müşahidə Şurasının üzvləri Xəlid Əhədov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Elnur Əliyev - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Rəhman Hümətov - Azərbaycan Respublikasının neqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Ruslan Əlixanov - Azərbaycan Investisiya Holdinginin Baş icraçı direktoru
Zaur Qurbanov - Azərbaycan Investisiya Holdinginin Baş icraçı direktorunun müavini
Fikrət Şirinov - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 mart 2021-ci il

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Investisiya Holdinginin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram: 1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 278; 2010, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 337; 2018, № 9, maddə 1840; 2020, № 5, maddə 601) aşağıdakı dəyişikliklər edilsin:

- 1.1. 1-ci hissədə “Cəmiyyəti” sözlərindən sonra “(bundan sonra - Cəmiyyət)” sözləri əlavə edilsin; 1.2. 2-ci və 3-cü hissələrdə aşağıdakı redaksiyada versin: 2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 2.1. Azərbaycan Respublikasının Prezidentinə: 2.1.1. Cəmiyyətin yenidən təşkil və ləğvi; 2.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Investisiya Holdinginə: 2.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; 2.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi; 2.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

- 2.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi; 2.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərini 25 (yirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxsə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi. 3. Müəyyən edilsin ki: 3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılsın; 3.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır: 3.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək; 3.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək; 3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərini 25 (yirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxsə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması dair ümumi yığıncağa təkliflər vermək; 3.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdrləri təsdiq etmək; 3.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdrlərin bağlanmasına razılıq vermək; 3.2.6. Cəmiyyətin fəaliyyətini ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək; 3.2.7. Cəmiyyətin korporativ strukturunu və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

- 3.2.8. Cəmiyyətin Audit Komitəsinin və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək; 3.2.9. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.” 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 3. Azərbaycan Investisiya Holdingi: 3.1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin; 3.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtlə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrini diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.3. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 mart 2021-ci il

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

- Müşahidə Şurasının sədri Rəşad Nəbiyev - Azərbaycan Respublikasının neqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Müşahidə Şurasının üzvləri Emin Hüseynov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azər Mursaqulov - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru
Ruslan Əlixanov - Azərbaycan Investisiya Holdinginin Baş icraçı direktoru
Emil Məcidov - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 mart 2021-ci il

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Investisiya Holdinginin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram: 1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 563; 2015, № 9, maddə 1009; 2016, № 2 (II kitab), maddə 336; 2020, № 5, maddə 601) aşağıdakı dəyişikliklər edilsin:

- 1.1. 1-ci hissədə “Cəmiyyəti” sözlərindən sonra “(bundan sonra - Cəmiyyət)” sözləri əlavə edilsin; 1.2. 2-ci və 3-cü hissələrdə aşağıdakı redaksiyada versin: 2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 2.1. Azərbaycan Respublikasının Prezidentinə: 2.1.1. Cəmiyyətin yenidən təşkil və ləğvi; 2.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Investisiya Holdinginə: 2.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; 2.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi; 2.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

- 2.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi; 2.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərini 25 (yirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxsə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi. 3. Müəyyən edilsin ki: 3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılsın; 3.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır: 3.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək; 3.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək; 3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərini 25 (yirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxsə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması dair ümumi yığıncağa təkliflər vermək; 3.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdrləri təsdiq etmək; 3.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdrlərin bağlanmasına razılıq vermək; 3.2.6. Cəmiyyətin fəaliyyətini ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək; 3.2.7. Cəmiyyətin korporativ strukturunu və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək; 3.2.8. Cəmiyyətin Audit Komitəsinin və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək; 3.2.9. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.” 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 3. Azərbaycan Investisiya Holdingi: 3.1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.3. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 mart 2021-ci il

Azərbaycanlıların soyqırımını qurbanlarının xatirəsi Şuşada anılıb

31 Mart - Azərbaycanlıların Soyqırımını Günü ilə əlaqədar Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə soyqırım qurbanlarının xatirəsi anılıb, Ümmümilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları xüsusi vurğulanaraq bu sahədə görülən işlərdən danışılıb.

Azərbaycanlıların soyqırımının ildönümü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

1918-ci ilin yazında erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən amansız soyqırımının 103 ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım mərasimləri təşkil edilib.

Soyqırımını ilə bağlı şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilib, müxtəlif sərgilər təşkil olunub, bədii və sənədi filmlər nümayiş etdirilib.

Pakistanın hərbi nümayəndə heyəti hərbi təhsil müəssisələrini ziyarət edib

Bakıda işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini aviasiya marşalı Amir Masudun rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ziyarət edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Pakistan nümayəndə heyətinə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərdə hərbi təhsil müəssisələrinin rolu, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, hərbi təhsil sisteminin dünyanın aparıcı ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqi barədə məlumat verilib.

Hərbi təhsil müəssisələrinin rəhbər heyətləri ilə keçirilən görüşlər zamanı ölkəmiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraqa doğuran digər məsələlər müzakirə olunub.

Azərbaycanın Qarabağda apardığı müharibənin taktikası ABŞ-da öyrənilir

Amerikada çıxan “Foreign Policy” jurnalında dərc olunan məqalədə Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları aparılması təcrübəsinin amerikalı hərbiçilərə tərəfindən öyrənilməsi barədə söhbət açılır.

AZƏRTAC xəbər verir ki, amerikalı jurnalist Cek Doyt məqaləsində ötan payız Azərbaycanın müharibənin gedişində Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarından və zərbə pilotsuz uçuş aparatlarından istifadə edərək, Dağlıq Qarabağda hava məkanına nəzarəti tamamilə öz üzərinə götürməsinə yazır. Məhz o vaxt ABŞ Silahlı Qüvvələrinin strateqlərinə aydın oldu ki, müasir dövrdə düşmənin canlı qüvvəsini tapmaq və məhv etmək əvəzinə nisbətən daha asan və ucuz başa gəlir.

ABŞ ordusunda asimmetrik müharibə qrupunun sabiq rəhbəri polkovnik Skott Şou deyib: “Pilotsuz hava sistemləri tərəfindən tankların, artilleriya mövqelərinin və qoşunların necə məhv edilməsini videokadrlarda izləmək olar”. Onun sözlərinə görə, ötan payız Azərbaycan erməni silahlı qüvvələrini darmadağın etdikdən sonra aydın oldu ki, Amerika silahlı qüvvələri daha öz rəqibləri üzərində həyata keçirə bilsinlər və hətta nisbətən yoxsul ölkələr özləri

etibarlı hərbi hava qüvvələri ilə təmin edə bilərlər. Müəllif yazır ki, Azərbaycan altı həftəlik münaqişə zamanı erməni qoşunlarının zirehli tank qüvvələrini, həmçinin logistika və təchizat xəttini məhv etməkdən ötrü Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından və əksəriyyəti İsraildə istehsal olunmuş zərbə pilotsuz uçuş aparatlarından istifadə etdi. Erməni silahlı qüvvələrinin silah-sursata yüklənmiş maşın karvanları cəbhə xəttinə gətirməyə belə imkan tapmırdı. Məqalədə deyilir ki, münaqişənin son günlərində Azərbaycan Prezidenti İlham Əliyev erməni qüvvələrinə məxsus məhv edilən və ələ keçirilən texnikanın, o cümlədən texninən 250 tank, 50 ədəd piyadaların döyüş maşını və 4 ədəd S-300 raketləyhinə müdafiə sistemi, həmçinin 198 yük maşını və 17 özüyərən artilleriya qurğusunu siyahısını elan edib. Oktyabrın ortalarında Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan hərbiçiləri Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının köməyi ilə 1 milyard dollardan artıq dəyərə malik erməni təchizatının məhv edilib. Məqalədə bildirilir ki, amerikalı hərbiçilər Azərbaycanın təqdim etdiyi, müharibə aparılmasının uğurlu strategiyasını və müasir taktikasını nümayiş etdirən videomaterialları diqqətlə öyrənirlər.





# Nazirlər Kabineti yanında Operativ Qərargah pandemiya ilə bağlı vəziyyəti və peyvəndləmə prosesini müzakirə edib

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda qərargah üzvləri, şəhər və rayonların icra hakimiyyəti başçıları və baş həkimlər iştirak ediblər. İclas zamanı ölkədə pandemiya qarşı mübarizənin vəziyyəti - yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olub.

Ölkədə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib.

Peyvəndlənmənin əhəmiyyətini dair maarifləndirmə işinin daha da genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqda tapşırıqlar verilib.



## Azərbaycan ilə Tacikistan arasında ikitərəfli əlaqələrin əhəmiyyəti vurğulanıb



Martın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tacikistanlı müvafiq Si-rocciddin Muhridin ilə görüşü olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Tacikistan arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olub.

Tacikistanlı nazir COVID-19 pandemiyası ilə mübarizədə ölkəsinə göstərdiyi dəstəyə görə, xüsusilə pandemiya dövründə tranzit daşımalarında göstərdiyi dəstək və yardım görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Tərəflər iki ölkənin Xarici İşlər nazirlikləri arasında əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və beynəlxalq formatlarda qarşılıqlı dəstəyin önəmini vurğulayıblar. İkitərəfli əlaqələrin, o cümlədən

iqtişadi-ticarət, nəqliyyat, təhsil, mədəniyyət sahələrində münasibətlərin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Belə ki, birbaşa həvə və əlaqəsinin yaradılmasının əhəmiyyəti, habelə ADA Universiteti ilə Tacikistanın ali təhsil ocaqları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olub. Hər iki ölkədə qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov tacikistanlı həmkarını Azərbaycanla rəsmi səfərə dəvət edib.

Görüşün yekununda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb.

## Xarici İşlər Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımını Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımını Günü ilə əlaqədar bəyanat yayıb. AZƏRTAC bəyanatı təqdim edir:

Martın 31-i 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımını Günüdür. 103 il bundan əvvəl, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bölshevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsəbiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsinə anır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün bu yaddaşın qorunub saxlanılmasını vacib hesab edirik.

Qafqazın Fövqəladə Komissarı, etnik erməni olan Stepan Şaumyan etiraf etdiyi ki, azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnakşüyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.

Azərbaycanlılara qarşı törədilən soyqırımını Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində də ehatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkə Qubada xüsusilə vəhşiliklə 16 mindən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunan müxtəlif məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.

1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üçe çıxardığı həqiqətlərin xalqın yaddaşında hissə edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hebla ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olduğu Fövqəladə İstintaq Komissiyası sübutları əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və

Şamaxıda təxminən 100 nəfər həbs olundu. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlər sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımına haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 Mart "Azərbaycanlıların Soyqırımını Günü" elan edildi.

Azərbaycanlıların Soyqırımını Günü'nün yad edilməsi keçmişdə və müasir mərhələdə azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.

Üzərindən bir əsrdən çox zamanın keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu 30 il yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan Azərbaycanlılara qarşı etnik zəmində cinayətlər törətmək siyasətini davam etdirir. Otuz il yaxın davam edən işğal zamanı Ermənistan və Azərbaycan işğal olunmuş ərazilərdə yüz minlərlə azərbaycanlının etnik təmizləməsinə həyata keçirdi.

Ermənistan, 1992-ci ilin fevralında Xocalı soyqırımını da daxil olmaqla, soyqırım aktları, çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdi. Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycanı qarşı növbəti hərbi təxribata cavab olaraq başlanılan hərbi əməliyyatları zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərində dinc insanları məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi.

Beləliklə də Ermənistan bir əsr əvvəlki Mart qırğınının xatirələrini geri qaytardı.

Mart qırğınının günahsız qurbanlarını xatırlayaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu gündəkdə törədilən soyqırımını, beşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasət qətlə şəklində pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayıq. Ermənistanı öz beynəlxalq öhdəliklərinə riayət etməyə çağırıq. Azərbaycan öz növbəsində sülhü təmin etmək və cəzasızlığa son qoymaq üçün bütün lazımı hüquqi tədbirləri görəcəkdir.

## Milli Məclisin Elm və təhsil komitəsinin iclası olub



Martın 31-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitənin sədri Bəxtiyar Əliyev hər il martın 31-də erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinin qurbanlarının xatirəsinin yad edildiyini diqqətə çatdırıb. Ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımını və etnik təmizləmə siyasətinin sonralar da davam etdirildiyini bildirdi. Komitə sədri qoxumuzdan da tarixi şahidi olduğu Xocalı soyqırımını xatırladı. Komitə sədri vurğulayıb ki, azərbaycanlılara qarşı soyqırımlara hüquqi-siyasi qiymət verilməsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlayıb. Bu istiqamətdə görülən işlərdən danışıq komitə sədri 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycanlıların soyqırımına haqqında" Fərmanın və Prezident İlham Əliyev tərəfindən imzalanmış "1918-ci il azərbaycanlıların soyqırımını 100 ildən yad etməyə" Sərəncamının əhəmiyyətinə toxunub.

Elm və təhsil komitəsinin üzvləri Ceyhun Məmmədov və Pərvin Kərimzadə Ermənistanın Azərbaycanı qarşı işğalçılıq və soyqırım siyasətinin dəhşətli və miqyasına diqqət çəkiblər. Bəxtiyar Əliyev komitə üzvlərinə "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun fəaliyyəti barədə məlumat verdi. O, 2020-ci ilin sentyabrında "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun tərkibinin yeniləndiyini və genişləndirildiyini, bu il yanvarın 22-də Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü və iştirakı ilə işçi qrupunun videokonfrans formatında görüşünün keçirildiyini qeyd etdi. Komitə sədri bildirdi ki, həmin görüşdə və ötan müddət ərzində parlament rəhbərinin tövsiyələri və daxil olan təkliflər nəzərə alınaraq, işçi qrupu "Ali təhsil haqqında" qanun layihəsinin ilkin variantını hazırlayıb.

"Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev qeyd etdi ki, ilk dəfə hazırlanan qanun layihəsi Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq re-

qəbətliyinə artırılması üzrə Dövlət Proqramı"nda irəli sürülən hədəflər nəzərə alınmaqla ali təhsilin keyfiyyət-cə yeni səviyyəyə keçidini təmin etməyə hədəflənib. Sənəd ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsil verənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyəti və digər məsələlərə əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.

Komitə sədri yeni qanun layihəsinin ali təhsillə bağlı bir çox məsələlərə aydınlıq gətirdiyini, sənəddə dünya təhsil sistemindeki yeniliklərin və qabaqcıl təcrübənin Azərbaycan təhsilinin ənənələri və özünəməxsusluğu nəzərə alınmaqla əks olunduğunu bildirdi.

İşçi qrupunun rəhbəri qeyd etdi ki, ölkənin rəqəbət qabiliyyəti və dayanıqlı inkişafının təmini, yüksəkixiclik-kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, Azərbaycanı elmi, iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması, tədqiqat universitetlərinin yaradılması məsələləri yeni qanun layihəsində nəzərə alınıb.

Bundan başqa, distant təhsil, təhsil kreditləri kimi cəmiyyəti narahat edən məsələləri də sənəddə geniş yer verilib.

Məsələ ilə bağlı çıxış edən komitə sədrinin müavini Musa Qasımlı, deputatlar Eldar Quliyev və Etibar Əliyev hazırda təhsil sisteminin mövcud olan bir sıra məsələləri diqqətə çatdıraraq yeni qanun layihəsində onların həllinin aydın və işlək mexanizmlərinin yaradılmasının vacibliyini danışıqlar.

Bəxtiyar Əliyev sənədin ilkin variantı üzrə təkmilləşdirmələr, müvafiq təkliflərin daxil olmasını davam etdiyini qeyd edərək qanun layihəsi tam hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirəsinin keçiriləcəyini bildirdi.

Onlayn iclasda Ülviyyə Ağayeva, Tamam Cəfərova, Kamila Əliyeva, Rafael Hüseynov, Afət Həsənova, Anar İsgəndarov, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Şahin Seyidzadə, Fatma Yıldırım və digər rəsmi şəxslər də iştirak edəblər.

## YAP Mərkəzi Aparatında "Ermənilərin azərbaycanlılara qarşı soyqırımını insanlıq əleyhinə cinayətdir" mövzusunda videokonfrans keçirilib

Ermənilər tarixin müxtəlif dövrlərində xalqımıza qarşı kütləvi qətləmlər törədib, soyqırım aktları həyata keçiriblər. Bu cinayət əməllərinin miqyasına və nəticələrinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, bu soyqırım aktları həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara əsasən, həm də mənəvi-əxlaqi kodekslərə görə, insanlığa qarşı və beşəriyyət əleyhinə cinayətdir.



AZƏRTAC xəbər verir ki, bu fikir martın 31-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 31 Mart - Azərbaycanlıların Soyqırımını Günü ilə bağlı təşkil olunan videokonfransda səsləndirilib.

Tədbirdə əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransı açan Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirdi ki, XX əsrdə ermənilər xalqımıza qarşı belə terror aktlarının, milli-etnik zəmində qətləmlərin və soyqırım cinayətlərinin nümunələri kifayət qədər çoxdur. Bunlardan biri məhz 31 mart soyqırımı aktıdır. 1905-1907-ci illərdə soydaşlarımıza qarşı baş vermiş kütləvi qətləmlərdən sonra ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası daha böyükdür. Onlar həmin dövrdə regionda yaranan vəziyyətə uyğun olaraq, bəzi erməni ideyalarından sui-istifadə edərək məkrli planlarını həyata keçiriblər. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası "əks-inqilabçılara qarşı mübarizə" şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına həyata keçiriblər.

Əlbəttə, azərbaycanlılara qarşı soyqırımını yalnız Bakı ilə məhdudlaşdırmaq olmaz. Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurdə, Naxçıvanda, Lənkəranda və digər yerlərdə də soyqırım cinayətləri xüsusi qəddarlıqla həyata keçirilib. Prezident İlham Əliyev Quba Soyqırımını Memorial Kompleksinin açılışındakı çıxışında deyib: "1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımını törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur".

Qeyd edilib ki, azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrdə də davam edib. 1920-ci ilin may ayında 1921-ci ilin noyabrına qədər Azərbaycanı ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərdə diqqət yetirəndə məlum olur ki, bölshevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb. 1988-ci ildən isə məntur qonşularımız yenidən faşizmə qarşı mübarizəyə başlayıblar. Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycanı qarşı erməni iddiaları irəli sürüb, işğalçılıq siyasətini start verib. Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-nə keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Bunlarla yanaşı, Azərbaycan tarixi torpaqlarını 30 il yaxın müddətdə işğal altında saxlayan işğalçı - təcavüzkar Ermənistan çoxsaylı müharibə cinayətləri törədib, dinc insanları qətlə yetirib. Dünya ictimaiyyəti ötənlik 44 günlük müharibədə də Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsinə, mülki şəxsləri hədəfə almasına, beynəlxalq hüquq normalarını kobud surətdə pozmasına şahidlik etdi. Bu faktlar erməni vandalizminin daha bir nümunəsi kimi tarixə düşdü.

"Əlbəttə, ermənilərin xalqımıza qarşı törətdiyi cinayət əməlləri, soyqırım aktları unudulmur. Xatırlatmaq lazımdır ki, 31 mart soyqırımını ilk dəfə siyasi-hüquqi qiymət xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımına haqqında" müvafiq Fərman imzalayıb. Fərmandan 1918-ci ildə baş verən soyqırım hadisəsinə siyasi-hüquqi qiymət verilib və 31 Mart Azərbaycanlıların Soyqırımını Günü elan edildi. Bununla yanaşı, üç il əvvəl Prezident İlham Əliyev "1918-ci il azərbaycanlıların soyqırımını 100 ildən yad etməyə" Sərəncam imzalayıb. Sərəncama əsasən, erməni-bölshevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri beşəri cinayətlərə bərdə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib", - deyərək YAP sədrinin müavini vurğulayıb.

Tahir Budaqov bildirdi ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm rol oynayır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi fond istər ölkəmizdə, istərsə də respublikamızın hüddüdlərindən kənarda



bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımını Memorial Kompleksinin yaradılması da bu baxımdan xüsusi olaraq qeyd edilməlidir. Bütün bu tədbirlərin nəticəsi kimi, ayrı-ayrı ölkələrin qanunvericilik orqanları ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi cinayət əməllərini qətiyyətlə pisləyən qərar və qətnamələr qəbul ediblər. Əlbəttə, bu gün dünya ictimaiyyəti özünü "məzlum xalq" kimi təqdim edən, beynəlxalq ictimai rəyi çaşıdırmağa çalışan ermənilərin əsl üzünü - barbar və vandal siyasətini görür, faktları və həqiqətləri öz sözlünü deyir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hücum diplomatiyası qarşısında reallıqların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması erməni yalanlarının ifşası, qarayaxma kampaniyasının iflasa uğradılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Mərkəzi Aparatın rəhbəri deyib: "Əminliklə söyləmək olar ki, 44 günlük müharibədə möhtəşəm tarixi Qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə istər informasiya cəbhəsində, istərsə də siyasi-diplomatik müstəvidə ardıcıl nailiyyətlər qazanacaq, tarixi hadisələrə faktlar və həqiqətlər fonunda obyektiv beynəlxalq qiymətin verilməsinə nail olacaq".

Sonra YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputat Anar İsgəndərov "1918-ci ildə azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımını və onun acı nəticələri" mövzusunda çıxış edib.

Anar İsgəndərov bildirdi ki, erməni millətçili tarixin müxtəlif mərhələlərində mifik "böyük Ermənistan" xülyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımın həyata keçirilib: "Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart ayında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bölshevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlarıdır.

Deputat qeyd etdi ki, 1918-ci il martın 30-dan aprelin 2-dək Bakı və onun ətraf kəndlərində müsəlman əhali məqsədlə şəkildə soyqırımına və talanlara məruz qalaraq, 11 mindən artıq günahsız insan qətlə yetirilib. Ermənilər meyitləri od-aloğa bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Talançılar Bakıda "Dağıstan", "İsgəndəriyyə" və "İsmailiyyə"ni yandırmışdılar.

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlı "Qərbi Azərbaycanda azərbaycanlı əhaliyə qarşı genosid siyasət" mövzusunda çıxış etdi. "Tarixdə çox az fakt tapmaq mümkündür ki, bir əsrdə bir xalq digər xalqı etnik və dini mənsəbiyyətinə görə, ən azı dörd dəfə soyqırım və deportasiyaya məruz qoysun və buna görə də heç bir hüquqi və siyasi məsuliyyət daşmasın. Bəli, ermənilər XX əsrdə xalqımıza qarşı dörd dəfə belə vandalizm aktları törədiblər: 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-ci ildən 2020-ci ilə qədər", - deyərək Ə.Ələkbərlı qeyd etdi.

Daha sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, professor Vaqif Ağışov "Gəncə quberniyası, Qarabağ və Güney Azərbaycanı azərbaycanlıların soyqırımını" mövzusunda çıxış etdi. O deyib ki, ermənilər dinc insanlara qarşı soyqırımını həyata keçirərkən neinki azərbaycanlılara qarşı, eləcə də Azərbaycanda yaşayan qeyri-azərbaycanlı əhaliyə qarşı da kütləvi qətləmlər, qarətələr, dağınıqlar törədiblər. Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədlərində Bakı quberniyasının bir çox qəzalarda soyqırımını, qarət və yağınların zamanı zərər çəkmiş qeyri-müsəlmanların şahid ifadələri ermənilərin cinayətkar əməllərinin öyrənilməsinə xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış, 1918-ci ilin avqustundan 1920-ci ilin aprelində fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının Bakı, Şamaxı, Quba, Zəngəzur, Şuşa və Azərbaycan digər şəhər və kəndlərdə erməni silahlı dəstələrinin dinc azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınları xalqımıza və o cümlədən dünya ictimaiyyətinə çatdırmaq üçün topladığı sənədlər 36 cild və 3500 vərəqədən ibarətdir.

## Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycanlıların Soyqırımını Günü ilə bağlı bəyanat verib

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kızırdı 31 Mart - Azərbaycanlıların Soyqırımını Günü ilə bağlı bəyanat verib. AZƏRTAC bəyanatı təqdim edir:

"1918-ci ilin mart ayında başlayaraq iki ay ərzində erməni daşnakları tərəfindən Azərbaycanın fərqli bölgələrində on minlərlə dinc sakin məhz etnik və dini mənsəbiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi, mədəni abidələr, məscidlər dağıdılıb.

Təəssüf ki, onların bu qeyri-insani əməllərinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib. Bunun nəticəsidir ki, illər sonra Xocalıda və digər yerlərdə bənzər cinayətlər yenidən törədilib. Tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilən

bu cür qətləmlərə dünya ictimaiyyətinin diqqətini cəkmək məqsədilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 31 mart tarixi Azərbaycanlıların Soyqırımını Günü elan edildi.

Beynəlxalq Türk Akademiyası olaraq 31 Mart soyqırım qurbanlarını ehtiramla anır, qardaş Azərbaycan xalqına və dövlətinə dəstəyimizi ifadə edir, belə qeyri-insani əməllərə bir daha tördilməməsi, sülhün və əmin-amanlığın təmin olunması üçün dünya birliyi və hadisələrə münasibətdə ədalətli olmağa çağırırıq.





II hissə

Bu suallarda həm dünya erməniliyinin qorxusu var, həm də dünya Azərbaycan haqqında yanlış təsəvvürlər yaratmaq cəhdi. Prezident İlham Əliyev bu sualları hər birini siyasi müdrikliklə, uzaqgörənliklə cavablandırdı. Ermənistanın, əslində, Azərbaycana qarşı etnik təmizləmə siyasəti apardığını deyən Prezident Dağlıq Qarabağdan və ətraf yeddici rayondan bütün azərbaycanlıların qovulduğunu dünyaya bəyan etdi. "CNN International" televiziyasına müsahibəsində Prezident İlham Əliyev faktlar əsasında hansı tərəfin etnik təmizləməyə məruz qaldığını dünyaya çatdırdı: "Bu gün Azərbaycanda minlərlə erməni ölkəmizin müxtəlif şəhərlərində, əsasən paytaxt Bakıda yaşayır. Bizim ikinci ən böyük şəhərimiz olan Gəncəyə hücum üçün ermənilərin istifadə etdiyi uzunməsafəli dağıdıcı mərmilərdən biri olan "Smerç" erməni qadının evinə düşüb. Beləliklə, bu gün Azərbaycanda sülh və layiqliyi qoruyub saxlayan minlərlə erməni var. Lakin bütün azərbaycanlılar Ermənistandan qovulmuşdur. Ermənistan əhalisi 99 faiz ermənilərdən ibarətdir. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Erməni prezidentləri yəndə də yalan deyir. Bu gün Dağlıq Qarabağda əhalinin 95 faizi ermənilər deyil, əhalinin 100 faizi ermənilərdir. Çünki orada yaşayan 25 faiz azərbaycanlı əhali Ermənistan rejimi tərəfindən etnik təmizləməyə məruz qalmışdır".

Jurnalistlər vasitəsilə səsləndirilən əsas suallardan biri ermənilər bu ərazilərdə, guya, lap qədimlərdən yaşamaqları barədə olurdu! Əslində, bu sualın mahiyyəti belə idi: ermənilər əvvəldən burada yaşayıblar, işğal etdikləri ərazi onların olub, niyə yerlərindən qovursunuz? Belkə də bu sualı verən onun gülcün səslənməsinin mahiyyətinə vurmırdı. Ancaq cənab İlham Əliyev özünü o yere qoymayaraq 1805, 1813 və 1828-ci il Kürəkçay, Türkmençay və Güllüstan müqavilələrinə əsasən, ermənilərin sonralar - Qarabağ və Şuşa xanı İbrahimxəlil xanla rus generalı Sisianovun imzaladıqları müqaviləyə əsasən, bu torpaqlarda yerləşdirildiklərini, qədim Azərbaycan şəhəri İrəvanın isə onlara paytaxt kimi verildiyini söyləyərək həm də tarix dərəsi keçirdi. Üstəlik, tarixi mənbənin yerini də göstərdi: interneta girməklə həmin sənədlərə özünü də tanış ola bilərsiniz! Həm də başa saldırı ki, yeri əhali azərbaycanlılardır, indi isə yersiz ermənilər yerlərini göstərir! "Tarixə gəlincə, sizə dəyə bilər ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, - onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalayıblar - sonra köçürülüb və işə gətirilib", - deyərək Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına bildirdi.

İlham Əliyevdən demokratiya və jurnalistika dərsi

Azad mətbuat demokratik cəmiyyətin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən güclü vasitələrdən biri olaraq ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərini müəyyənləşməsində mühüm rol oynayır. Lakin dünyada "jurnalist etikasını" deyilən hər anlayış da var. Hər bir KİV mətbuatın ümumi prinsiplərinə sadiq qalmağı bacarmalıdır, informasiyanın ictimai rəyə ötürülməsində qərəzsiz və vicdanlı olmalıdır.

Bu gün Azərbaycanda da KİV-in qarşısında duran mənafevi öhdəliklərdən biri medianın dəyərlərini, taməl prinsiplərinə əməl olunmasıdır. Azərbaycan mətbuatı, heç qədən, müntəzəmi ideyaları qarşı si kimi çıxış edir. Media bütün konyunktur maraqlardan öndə dayanaraq cəmiyyət qarşısında məsuliyyəti unutmamalıdır. Lakin təəssüf ki, bəzi Qərblərin media orqanlarında bunu görmək mümkün deyil. Mənafevi aşınma, deqredasiya, ümumiliklə qəbul olunmuş normalardan, peşə etikasından uzaqlaşmaq, siyasi və iqtisadi dairələrin maraqlarına uyğun fealiyyət göstərmək hətta tarixi ənənələri olan bir sıra xarici KİV üçün adi normaya çevrilib. Görünür odur ki, bizə demokratiya dərsi keçmək istəyən, bizdən demokratiya tələb etmək üçün sızından uzaqlaşmayan cəmiyyətlər əvvəlcə öz gözlemlərində olan tiri görməlidirlər. Həmin KİV-lərin Erməniperəst dairələrinin rəpu rəlonu oynadıqları Prezident İlham Əliyevlə müsahibələr zamanı da özünü göstərdi. Lakin İlham Əliyev onların erməni maraqlarının tərənnümçüsü olan sualların hər birinə son dərəcə təmkinli, soyuqanlıqla cavab verib, məsələnin mahiyyətini səbirlə izah etdi, zəruri sənədlərə və tarixi faktlara istinad

(əvvəlki qəzetin 31 mart tarixli sayında)

dən öz mövqeyini və dediklərini doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirdi.

Bu müsahibələr zamanı Azərbaycanı ittiham edən jurnalistlərin heç biri ortaya fakt qoya bilmədi. Amma İlham Əliyev onları fakt qarşısında qoydu. Məsələn, ABS-in "Fox News" televiziyasının müxbiri suallarının birində mövzudan yayınaraq belə bir iddia ilə çıxış etdi ki, Azərbaycanın daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var və müharibənin başlanması qanun pozuntuları hesab olunan hallardan diqqəti yayındırmaq çətinidir. Jurnaliste korruptsiyanın hər yerdə olduğunu və Azərbaycanda bununla mübarizə aparıldığını deyən Prezident İlham Əliyev diqqəti ABS-a çəkərək orada mühüm vəzifələri ata və oğulun tutduğunu xatırladı. "Buş ailəsi, Clinton ailəsi, ər və arvad, Kennedi ailəsi..." - deyərək İlham Əliyev bildirdi. "Lakin onların hamısı demokratiya və şəffaf şəkildə seçilmişdir" sözlərinə İlham Əliyevin "Bəli, xüsusilə ABS Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş" cavabı jurnalisti çıxılmaz vəziyyətə



İnformasiya savaşının sərkərdəsi

saldı və onun Azərbaycan Prezidentinin ABS siyasətini bilmasını etiraf etməsindən başqa bir yolu qalmadı. Eyni vəziyyət Almaniyanın ARD televiziyasına müsahibə zamanı da yaşandı. Alman jurnalist də Azərbaycanda insan haqlarının pozulduğunu iddia edərək ölkəmizin müharibəni məhz buna görə başladığını barədə cəfəng ittiham irəli sürdü: "Mən bildiyimə görə, oktyabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqları ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm də xalqı atəşləndirmək, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlamısınız".

Övəldə qeyd etdiyim kimi, jurnalistin ən güclü silahı faktdır. Amma alman jurnalist də İlham Əliyevin qarşısına yalan faktlarla çıxmışdı və Prezident İlham Əliyev həmin adamın adını soruşdu qadınla çıxılmaz vəziyyətə düşdü. "Beləliklə, biz bu sualı etibarlı hesab edə bilərik, çünki sizdə ad yoxdur", - deyərək İlham Əliyev həm də həmin müxbirə jurnalistika dərsi keçdi.

Eyni zamanda Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycana qarşı əsassız iddia edən siyasi mərkəzlərə də demokratiya dərsi keçdi. Bu gün özünü demokratiyanın beşiyi sayan əksər Avropa ölkələrində insan hüquqları sahəsində vəziyyət heç də iddia olunduğu kimi deyil. Heç bir partiya, heç bir təşkilat icazəsiz şəkildə mitinq keçirə bilməz. İcazəsiz mitinglərin atları və itlərin köməyi ilə dağıdılması özünü demokratiyanın beşiyi sayan bir çox Qərblərin əksi manzərəsidir. Son olaraq Fransada "sarı jiletli"lərin mitinglərini buna misal göstərmək olar. İlham Əliyev bunu nəzərdə tutaraq "Lakin etirazçılar qətlə yetirilir, küpədə etirazçılar qətlə yetirilir - 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçılar necə öldürüldüyünüzə baxınq, siz onları atəşləndirirsiniz, illəri gətirirsiniz və bu, demokratiya hesab olunur" - deməklə Azərbaycanda demokratiyanın pozulduğunu iddia edən jurnalist fakt qarşısında qoydu.

Həmçinin alman jurnalistin Azərbaycanda türk əsgərlərini görməsi məsələsində də İlham Əliyev ona əsl jurnalistika dərsi keçdi. Onun Bakı şəhərində keçəndə türk əsgəri görməsini Prezidentin "İndi burada alman əsgərləri də ola bilər" cavabı jurnalisti, sözün əsl mənasında, çıxılmaz vəziyyətə saldı.

Azərbaycan Prezidenti erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında da tutarlı zərbə vurdu

Bu müsahibələrdə bəzi Qərblərin KİV-i tərəfindən yalnız erməni maraqlarının nəzərə alındığını göstərən başqa bir məqam isə öndən ibarətdir ki, jurnalistlər Azərbaycanda beynəlxalq hüquqla təsbit olunan mövqeləri, Ermənistanın müharibə cinayətləri barədə bir dəfə də olsun sual ünvanlamadılar. Azərbaycan-Ermənistan münasibətinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə bağlı 1994-cü ildən bəri aparılan danışıqlar məhz işğalçıya təsir göstərməməsi səbəbindən nəticəsiz qaldı. O cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 sayılı qə-

namələr yerinə yetirilməmiş qalıb. Nə BMT, nə də digər təşkilatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad edilməsinə maraq göstərmədilər. Müsahibələr zamanı jurnalistlərin heç biri bu barədə bir sual belə ünvanlamadı, BMT-nin məlum 4 qətnaməsinin yerinə yetirilməməsi ilə maraqlanmadı. Çünki onların qarşılıqlı qoyulan vəzifələr yalnız və yalnız Azərbaycanın uğurlu hərbi əməliyyatlarına qara yaxmaq, öz maraqlarını təmin etməsi barədə dünyada yanlış təəssürat yaratmaq, ölkəmizi işğalçı dövlət kimi təqdim etmək idi.

Müsahibələrin birində ABS-in "Fox News" televiziyasının jurnalisti belə sual verdi: "Cənab Prezident, nəyə görə Siz qeyd etdiyiniz kimi, BMT-nin, Rusiyanın, İrannın, Amerikanın, NATO-nun çağırışlarına müqavimət göstərmirsiniz? Ateşkes üçün çağırışlara nəyə görə müqavimət göstərmirsiniz və faktiki olaraq elan olunmuş atəşkəsi pozursunuz?" Sualın məzmunundan görünür ki, kimi sifəti erməniperəst dairələrdən gəlir və onları torpaqlarımızın işğalı faktı qətiyyətlə maraqlandırmır, əvəzində isə Azərbaycanın münasibətinin həllinə heç bir töhfə verməyən siyasi mərkəzlərin çağırışlarına müqavimət göstərməkdə, atəşkəsi pozmaqda ittiham olunur.

44 günlük döyüşlərdə Ermənistan müharibə əleyhinə cinayətlər törətdi. Gəncə, Bərdə şəhərləri ballistik və qadağan olunmuş silahlarla atəşə tutuldu, müli əhali amansız şəkildə qətlə yetirildi. O cümlədən cəbhə xəttindən aralıda yerləşən digər şəhər və rayonlar, müli insanlar və obyektlər Ermənistan tərəfindən davamlı raket atəşinə tutuldu. Tərtər şəhəri Böyük Vətən müharibəsinin dövrünün şəhərləri nə bənzərirdi.

Amma adları çəkilən Qərblərin KİV-i bu barədə bir dəfə də olsun sual vermədilər. Əvəzində isə hamısı hərbi təlimlərdən sonra Gəncədə qalmış Türkiyənin F-16 hərbi təyyarələri, Azərbaycan Ordusunun hərbi əməliyyatlarda hücum dronlarının istifadə etməsi Qərblərin KİV-nin suallarında yer alması.

Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziyası Prezident İlham Əliyevdən müsahibəni oktyabrın 25-də götürmüşdü. Buna qədər Gəncə şəhəri 3 dəfə bombardman edilmişdi. Amma jurnalist "Lakin cənab Prezident, biz Dağlıq Qarabağın paytaxtının görüntüləri olan videoları, səhneləri görmüşük, orada bütün əhali zərərçəkmiş yaşamaq məcburiyyətindədir, hər 20 dəqiqədən bir artilleriya səsleri eşidilir, müli şəxslərini yaşadığı şəhər dağılıb", - deməklə Ermənistanın maraqlını müdafiə etdi.

Yaxud Fransanın "Figaro" qəzetinin əməkdaşı sualdan çox ittiham olan belə bir fikir söyləyir: "Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrəndən biri erməni təyyarəsinə vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiniz deyirlər". Buna qədər Gəncə 3 dəfə bombardman edilmişdi və raket zərbələrinin şəhərin məhz mərkəzi hissələrinə endirilməsi göstərirdi ki, Ermənistanın hədəfi yalnız müli insanlar olmuşdur. Amma jurnalisti Gəncə şəhərində müli insanların qətləli qətiyyətlə maraqlandırmır və bu barədə heç bir sual ünvanlamır. Belə faktlar həmin müsahibələrdə kifayət qədərdir. Görünən o idi ki, məqalədə adı çəkilən Kütləvi İnformasiya Vasitələrindən qarşısın-

da qoyulan məqsəd Ermənistanın məzlum, əzilən, haqsızlığa məruz qalan, Azərbaycanın işğalçı tərəfə obrazını yaradılması idi. Amma deyərsən onlar bir məsələni - hansı Prezidentlə müsahibə aldılarının unutmşudular. Ona görə Azərbaycan qara yaxmaq məqsəd qoyan hər bir sualda Prezident İlham Əliyev tərəfindən tərsilahl olunmuşdur, bir çox məqamda çıxılmaz vəziyyətə salındılar. Eyni vaxtda Ermənistanın baş naziri Paşinyan da xarici KİV-ə müsahibələr verirdi. Lakin Paşinyan hər dəfə danışıqca özünü və ölkəsini biabır edirdi. Bununla həm də Ermənistanın informasiya müharibəsindəki məğlubiyyətini də təmin edirdi.

Azərbaycan Ordusunun qələbələri Türkiyə KİV-in əsas mövzusu oldu

Azərbaycan Prezidentinin müsahibə verdiyi xarici KİV-in 6-sı Türkiyəni təmsil edirdi. Bunlar "TRT Haber", CNN-Türk, "Haber Global", "Haber Türk", NTV və "A Haber" televiziya kanalları idi. Bu televiziya kanallarının yalnız Türkiyədə deyil, Azərbaycan da daxil olmaqla beynəlxalq miqyasda böyük auditoriyası vardır. Həmin televiziya kanalları ilə müsahibələr bezi Qərblərin KİV-inin müsahibələrindən fərqlənirdi. Əvvəlki yazımda qeyd etdiyim kimi, azad mətbuat demokratik cəmiyyətin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən vasitələrdən biri olaraq ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərini müəyyənləşməsində mühüm rol oynayır. Lakin dünyada "jurnalist etikasını" deyilən hər anlayış da var. Hər bir KİV mətbuatın ümumi prinsiplərinə sadiq qalmağı bacarmalıdır, qərəzsiz və informasiyanın ictimai rəyə ötürülməsində vicdanlı olmalıdır.

Təəssüf ki, bu gün dünyada bir çox media təmsilçisində bunu görmək olmur. Mənafevi aşınma, deqredasiya, ümumiliklə qəbul olunmuş normalardan, peşə etikasından uzaqlaşmaq, siyasi və iqtisadi dairələrin maraqlarına uyğun fealiyyət göstərmək hətta tarixi ənənələri olan bir sıra xarici KİV üçün adi normaya çevrilib. Həmin KİV-in bir sıra siyasi dairələrinin rəpu rəlonu çəvrildikləri Prezident İlham Əliyevlə müsahibələr zamanı da özünü göstərdi.

Lakin Türkiyə KİV-i ilə müsahibələr zamanı hər şeydən əvvəl sualların qoyuluşu, jurnalist yanaşmaları KİV-in əsas norma və prinsiplərinə uyğun idi. Hər bir sualda jurnalist etikasını hiss olunurdu.

Prezident İlham Əliyev Türkiyə televiziyaçılarından ilk olaraq oktyabrın 5-də "TRT Haber"ə müsahibə verib. Və elə ilk sualdan müsahibə Qələbəyə, Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməsindən ibarət olduğunu bəyan edir: "Bəli, hər şey plan üzrə gedir. Bu gün Azərbaycanın ədalətli təmin etməsinə köklənir. İşğal altındakı torpaqların azad edilməsi barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətli təmin edilməs





# Ən böyük hədiyyə

**Qarabağın dəli-dolu kişiləri olur.** - Hara getsələr, haray-həşir qoparmaları, deyib-gülmələri, yeyib-icməkləri məclisləri düzəltmələri ilə ətraflarına adam toplayırlar.

Qarabağın söyüscül kişiləri olur. - Böyür-başlarına baxmadan, kimin necə reaksiya verəcəyini vəclərinə almadan adam arasında rahatlıqla kobud ifadələr işlədir.

Qarabağın ötkəm aqsqaqqalları olur. - Məsələn səbrlə, təmkinlə yox, yarızır, yarıxoş, həm də dərhal həll etməyi xoşlayırlar.

Belələri ilə dostluq etmək həm asandır, həm də çətin!

Asandır, çünki ürəkləri, əlləri açıq, özləri isə təmənnaşız olurlar. Kömək üçün müraciət eləsən, gücləri çatdı müzayicə etməzlər!

Çətinliyi isə ondadır ki, gərəklər onlarla ayaqlaşmağı, düşüncü-düşüncüdəndirlikləri və dediklərini və dediklərini bağışlamağı, qeyri-standart addımlarını güzəştə getməyi bacarasan, hər sözünün başına ip salmayasan!

Belə kişiləri kolortılı olurlar, daim ətraflarında müsəbat əvə, xoş əhvalı-ruhiyyə yaradırlar, vəziyyətdən daha tez və daha ağıllı çıxış yolu tapırlar.

Nə yaxşı ki Müzəffər Ali Baş Komandanımız Qarabağı zəfərlə azad etdi və belə kişilərin tükənməsini imkan vermədi!

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas da Qarabağın belə kişilərindəndir: Hayli-küylü, söyüscül, dilindən lətifə düşməyən, həmişə dalaşmağa hazır...

Tələbə Aqillə deputat Aqil arasında fərq çox azdır. Baş ağırdığından təkəcə saçıının rəngi dəyişib!

Jurnalistliyi də xarakterinə müəyyən təsir edib! Vəssalam!

Qalanı həmin Aqildir! Heyatında dörd böyük uğura imza atıb!

Birincisi, "Ədalət" qəzetini yaratdı və yaşadı!

Sovet dövrünün keçəndən sonra qəzet təsis etmək, onu firtinalardan keçirərək salamat saxlamağa hər oğulun işi deyildir!

Aqil Abbas bunu bacardı! Həm də fərqli üslub, özünəməxsus yazıları və yanaşması olan bir qəzetin banisi oldu!

Bu gün də "Ədalət" in birinci səhifəsi bənərsizdir, orijinaldır! Əslində, Aqilin özüdür, öz danışıqları, öz davranışları!



Ağdam Çörək Muzeyinin xarabalıqları, 2020-ci il, noyabr

Yetənə yetib, yetməyə bir daş atandır! - Bunu isə qarabağlıların təbirincə dedim!

Yəqin ki, Aqilin özü də elə bu fikirdədir: "Ədalət" onun üçüncü övəladıdır!

İkincisi, yazıçı Aqil Abbas "Dolu" romanını yazıb!

Romanın materiallarını güllə, mərmi yağışı altında toplayıb! Onun qəhrəmanları ilə müharibə dövründə, cəbhədə, döyüşlərdə tanış olub!

Qəhrəmanlıqlarından birinci özü qürur duyub!

Şəhid gedəni olanda hamıdan qabaq özü ağlayıb!

"Dolu" müharibənin özüdür! "Dolu" xalqın torpaq uğrunda kütləvi qəhrəmanlığının tərənnümüdür!

"Dolu" minbir əziyyət çəkib, yirmimin şəhid versə də, yiyəsizlik dərindən torpağı saxlaya bilməyənlərə eləyiyədir!

Nə yaxşı ki cənab İlham Əliyev torpaqları qaytararaq bu əziyyətin, tökülən şəhid qanlarının yerdə qalmasına imkan vermədi!

Nə yaxşı ki Aqil Abbas dövlət yardımından əlavə, öz gücünə, dostları hesabına bu romanı filmə çevirə bildi!

Yoxsa biz şəhid qəhrəmanlarımızı ekranda necə və nə vaxt görəcekdik!

Həm də filmin son səhnəsinin reallığına çevriləcəyini necə biləcəkdik!

Elə bu kitab və film Aqil Abbasın ədəbiyyat tarixində qalmasına kifayət edirdi!

Heç "Xalq yazıçısı" adı almasa da... Üçüncüsü, Aqilin iki ağıllı oğul balası, xeyli də nəvəsi var!

Hansı "əsərləri" üstündür - yazdıqları, yoxsa yaratdıqları - söyləməyə çətinlik çəkirəm!

Allah yaman gözəndən qorusun! Özüni həmişə baba kimi apara bilməsə də, hər halda babadır!

Dördüncüsü, Aqil Abbas Ağdam azad olundandan sonra şəhər meydanında oynayaraq özünü dilə-dişə saldı!

Düzdür, bunu "soğan məsələsi"ne çevirmədilər!

Kiçik bir haşiyə: Bir dəfə Aqil Abbas regionlarda işsizliyin həlli üçün yerlilərinə soğan əkinini ilə məşğul olmağı məsləhət bilmişdi.

Buna görə sosial şəbəkədə onu nə qədər hallandırdılar!

Ağlına, ağızına gücü çatmayan, dünyadan xəbərsizlər nələr yazmadılar...

Elə bil Aqil Abbas insanlara nar-kotik bitkilərini ekib-becərməyi məsləhət görmüşdü!

Sonrakı illərdə bazarda soğanın qiyməti xalxanda hərə öz payını götürdü...

Amma Aqil yenə də öz bildiyini edir, ağılı kəsəni deyir və yazır!

Heç kime və heç nəyə baxmır! Mövzuya qayıdaraq deyim ki, Aqil Ağdamda oynamamışdan qabaq doğumca ağlayaraq ürəyini boşaltmışdı...

Aqil Abbasın həll edə bilməyi birca məsələ var: Ağcabədiçilik, yoxsa Ağdamlı!

Ağcabədiçə gedəndə deyir orayıyam, Ağdamda gedəndə söyləyir ki, buradılır!

Hər ikisi keçəridir! Çünki qarabağlıdır! Həm də Qarabağ Azərbaycanıdır!

Əslində, bu problem həllini tapıb! Ağcabədiçilər onu özəlirinki, elə Ağdamlılar da özəlirinki sayırlar!

Aqil Abbasın doğum günü də qülməlidir!

Sözün həqiqi mənasında! Axı 1 aprel dünyada Güllüş günü sayılır!

Şübhə etməm ki, Aqil dünyaya güllə-gülə gəlib!

Deyənlənə görə, mamaçası da güllürmüş...

Aqil Abbasın budəfəki ad gününə ən böyük hədiyyəni, sübhə-siz, cənab İlham Əliyev edib!

Qarabağı 30 illik işğaldan azad edərək dəmir yumruğu ilə erməni faşizminin başını ezməklə!

Heç bir hədiyyə onu bu qədər sevindirməzdi!

Əslində, Aqilin hər şeyi var! Allah başacan qismət etsin!

Mən isə ona öz adını daşıyacaq daha bir nəvə arzulayıram!

Bəxtiyar SADIQOV

Övvəli 1-ci səh.

Yeri gəlmişkən, ÜST bu əfəddə koronavirus epidemiyasının yaranma səbəblərinə dair hesabatını açıqlayıb. Yanvarda Çinə səfər etmiş ekspert qrupunun rəylərinin də yer aldığı hesabatda epidemiyasının mənbəyinə dair ehtimallara aydınlıq gətirilib. Qeyd olunub ki, SARS-CoV-2 virusu ilkin olaraq yarasalarda yaranıb və insana birbaşa deyil, aralıq daşıyıcı olan digər heyvanlar üzərindən keçib. ÜST pandemiyanın yaranma səbəbi kimi "laboratoriya qəzası" tezisinin mümkünlük ehtimalını isə olduqca aşağı qiymətləndirib.

Reyde virusun yarasalardan başqa bir heyvana və onlardan da insanlara keçməsi ehtimalının daha yüksək səviyyədə olduğu vurğulanıb. Aralıq daşıyıcının hansı heyvan növünün olması barədə isə elmi dairələrdə ortaq fikir yoxdur.

Daşıyıcının kimiyindən asılı olmayaraq, virus bir ildən çoxdur ki, planeti öz çənginə almaqla bərabər, yeni mutasiyalara da uğrayır. Böyük Britaniyada ortaya çıxan koronavirusun daha yüksək yoludurma imkanına malik olduğu variantı 110-dan çox ölkədə qeydə alınıb. Cənubi Afrikada tapılan ştammin coğrafiyası 58 ölkəyə qədər genişlənib. Mövcudluğu əvvəlcə Braziliya və Yaponiyada aşkar edilən virus ştammi hazırda 32 ölkədə dövr edir. Ötən gün isə İsrail Səhiyyə Nazirliyi ölkədə koronavirus mutasiyaya uğramış yeni növünün tapıldığını açıqlayıb. Nazirlik yeni növün özünü təbii olaraq virusologiya laboratoriyası olan "Sheba" Tibb Mərkəzində aparılan bir araşdırma ilə müəyyənləşdirildiyini bildirib.

Araşdırma ilə öten ilin fevralından bu ilin yanvarınadək İsraildə təsbit olunan bütün COVID-19 mutasiyalarının təhvil edildiyini bildiren nazirlik yeni mutasiyaya ilk olaraq keşf ilin iyulunda bir nümunədə rast gəldiyini və ümumilikdə 181 nümunədə müəhlədə edildiyini bəyan edib. Yeni mutasiyanın daha az yoluxucu olduğu və ağırlaşmaya səbəb olmadığı vurğulanıb.

Tibb mütəxəssisləri koronavirus infeksiyasının bütün ştammlarına qarşı ən effektiv qoruyucu mexanizmin vaksinasiya olduğu qənaətindədir. Ölkəmişdə COVID-19-a qarşı vaksinasiyaya yanvarın 18-də tibb işçilərinin peyvəndlənməsi ilə start verilib və sürətlə davam etdirilir. Hazırda vaksinasiya prosesinin 3-cü mərhələsi həyata keçirilir, artıq 550 mindən çox insan peyvənd olunub.

Martın 31-dən isə təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsi başlanılıb. Bu prosesin növbəti mərhələsində yaş 50 və daha yuxarı olan pedaqoqlar və texniki heyətə peyvəndin ikinci dozası vurulacaq. Peyvəndin birinci dozasını qəbul etmiş şəxslərə müvafiq məntəqədə növbəti dozanın vurulması təmin ediləcək. Hər març əzrə gündə təxminən 120 nə-



## Azərbaycan vaksinasiyada bütün MDB ölkələrini qabaqlayır

fərin peyvənd olunması nəzərdə tutulur.

Statistika göstərir ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatlara əsasən, regionda buna ilk başlayan ölkələrdən biri olan Azərbaycan hamı peyvənd olunma həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqlayır. Açıq mənbələrdən alınan məlumatlara martın 26-na olan duruma görə, Azərbaycanda 518 867 nəfərin ilk doza ilə peyvənd olunduğu bildirilir. Bu da əhalinin 5,2 faizini təşkil edir. Rusiyada vaksinasiya olunanların sayı 6,3 milyon nəfərdir ki, bu da əhalinin 4,3 faizini təşkil edir. Bu göstərici Belarusda 2 faizdir. Moldova, Qazaxıstan və Ukraynada isə heç 1 faiz səviyyəsinə çatmır. Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin bu ölkədə cəmi 5 min nəfər peyvənd olunub.

Hazırda ölkəmizdə vaksinasiya milli peyvəndləmə strategiyasına uyğun olaraq, Çindən sifariş edilmiş 4 milyon doza "CoronaVac" peyvəndi vasitəsi ilə aparılır. Yaxın günlərdə isə "AstraZeneca" vaksininin ölkəmizə gətirilməsi gözlənilir.

"AstraZeneca" şirkətinə məxsus COVID-19 vaksini dərman vasitəsinin ölkəyə idxalı ilə bağlı məsələ öten gün İcbari Tibbi Sığortaya üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin GAVI (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının kommunikasiya üzrə baş meneceri Rozi Qrivs və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvandin ilə onlayn formatda görüşü zamanı müzakirə olunub.

Rozi Qrivs bildirdi ki, Azərbaycanın epidemioloji vəziyyəti, koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğu və eyni zamanda ilkin mərhələdə vaksinin azlığı nəzərə alınaraq vaksinin təminatı aprel ayına nəzərdə tutulub.

Agentliyin İdarə Heyətinin sədri Z.Əliyev göstərilən arqumənti əsaslı sayaraq, COVAX-la razılaşmalarda bu məsələnin qeyd olunmadığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan COVAX platformasının "SARS-CoV-2" virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirir və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri olub. Vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsü pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponentdir. "Azər-

baycan ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlığa öz töhfəsini vermiş, COVAX platforması ilə bağlı bütün öhdəlikləri yerinə yetirmişdir. Həmçinin Azərbaycan vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradılmışdır. Buna baxmayaraq, COVAX platforması vasitəsilə ölkəmizə COVID-19 dərman vasitələrinin gətirilməsində gecikmələr müşahidə olunur."

Rozi Qrivs ilkin mərhələdə aprelin 5-də Koreyadan "AstraZeneca" şirkətinə məxsus 84 min doza COVID-19 vaksini dərman vasitəsinin Azərbaycana göndərəcəyini söyləyib: "Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də 8 həftə ərzində Azərbaycanca 218790 doza "Pfizer-BioNTech" vaksini ayrılacaq."

Ümumilikdə isə "AstraZeneca" şirkətinə məxsus 432 min doza COVID-19 vaksini dərman vasitəsinin mayın sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.

Virusun geniş yayılmasının qarşısını almaq və insanların xəstəliyin ağır gedişindən qorunması üçün ən effektiv üsul peyvənddir. Vaksinin əsas üstünlüyü odur ki, COVID-19-a yoluxan zaman xəstə reanimasiyaya düşmür, yəni ağırlaşma halları gözəlməyir. Lakin bu o demək deyil ki, peyvənd olunanlar artıq tibbi maskadan istifadə etməməli və özlünü qorunmamalıdır. Peyvənd olunan şəxs xəstə ilə təmasda olacağına, virusa yoluxması mümkündür. Ona görə də peyvənd olunanlarda arxayıcılıq yaranmamalıdır. Bununla belə, nəzərə alınmalıdır ki, yoluxma sayının və virusdan ölmə hallarının azalması, eləcə də xəstəliyi daha yüngül keçirmək üçün vaksinasiya mütləqdir.

Xeyalə MURADLI, "Azərbaycan"



Viktor Hüqo deyirdi ki, "Güllüş - Güneşdir. O insanın üzündən qış qovur". Gözəl ifadə edib, amma güllüş də var, güllüş də... Cahən ki solmayan bir bağça-bağdır.

Burda rəvamıdır gülmədən ölmək! Yazıq o şəxs ki, qarabağlıdır, Nə qədər yaşar insana gülmək! Düzdür, çox yaşar, o güllüş səmimi, ürəkdən gələn olarsa...

Əslində, 1 Aprel...

Bu gün güllüş günüdür. Təki günlərimiz güllüşə, sevincə, təbəssümlə doxsun. Bir məsələ var ki, nəyə güldüyümüzün fərqinə vararaq, güllüşümüzü kortəbii etməyin. Kime, nəyə, niyə güldüyümüzü bilək...

Romada təxminən 2000 il əvvəl bugünkü güllüş gününə oxşar bayramlar təşkil edilmiş və bu bayramı ağılsızların günü adlandırılmışdır. Eşik qulluqçularından biri imperator Konstantinə zarafatla güllüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyib. Qulluqçunun cəsəretini gören Konstantin ona sözlədiklərini həyata keçirmək imkanı yaradıb və xüsusi qərar çıxarıb ki, hər ilin bir günü Roma zarafatlı bir nəfərin idarəçiliyinə verilsin.

XV əsrin sonlarında səlib yürüşlərinin məntiqi davamı olan savaşa Əndəlüs müsəlmanlarının son qalmasına gəlib çıxır və qala mühasirəyə alınır. Qışın soyuq keçməsinə baxmayaraq, müsəlmanlar qalanı qorumaq üçün çox vuruşurlar. Aylarla davam edən mühasirədən bezən Qərb ordusunun komandiri hiyləyə əl atır. 31 mart gecəsi qalanın qarşısında bir əlində "Quran", digər əlində "İnci" tutub deyir: "Bu iki kitabı and içərim ki, bu axşam təslim olsanız, sizə heç nə etməyəcəyəm". Müsəlmanlar qalanı təslim edirlər. Səhər açıldı, yeni 1 apreldə komandir müsəlmanların qətlinə ferman verir. Əhali ona verdiyi sözü xatırladanda isə "Mən o sözü düşünən axşam üçün vermişdim, bu gün üçün yox" - deyir. Həmin gündən bəri 1 aprel xristian ölkələrində "Hiylə, aldatma günü" kimi xatırlanır.

Bəs 1 Apreldən başqa daha nə vaxt və nəyə güllürük?

"Lənkeran xanının vəzirini"ndən başlayan tarix

Azərbaycanda güllüşün, komediyanın tarixini teatrın tarixi ilə götürmək olar. Bu o demək deyil ki, ona qədər Azərbaycanda güllüş mövcud deyilməmiş. Güllüş olub, hətta meydan tamaşaları, kəndir-bazlar, daha nələr olub ki, insanlar yığışb onlara baxıb güllüb şənləniblər.

Azərbaycanda rəsmən komediyanın tarixi isə Mirzə Fətəli Axundovun 1850-ci ildə qələmə aldığı "Lənkeran xanının vəzirini" komediyasının tamaşaya qoyulması ilə başlayıb. Tamaşa 1873-cü il martın 22-də Həsən bəy Zərdabi ilə Nəcəf bəy Vəzirovun cidd-cəhdləri nəticəsində həvəskar teatr truppasının ifasında hazırlanıb. Yeni güllüşə, komediya, şənlənməyə o qədər meyllilik ki, teatrımızın da tarixi komediya ilə başlayıb. Əsərin məzmunu da özümüzə bəhs edir. Məntiqə və əsərdə də özümüzlə özümüzlə güllürük. Yenə gəlib çıxır güllüş məsələsinə. Güllüşün də mənalı, zəngini gözəldir, istər həyatda, istər səhnədə, istərsə də da-daqda...

Təlxək güllüşü

Hələ buna qədər şahların, xanların dövründə saraylarda təlxəklər olub. Onların missiyası hökmdarları əyləndirib güldürmək idi. Görünür, bu yolla hökmdarlar stress atırırlar. Ağıllı təlxəklər güllüşarəsə mesajlar verib, bəzən hökmdarın yanlışlarını da onun öz qulaqlarına çatdırırmışlar. Yeni



güllüş yalnız boşuna gülmək üçün bir nəsnə deyil. Güllüş bəzən göz yaşlarının daha acı, daha yandırıcı ola bilir.

Ağıllı təlxək sözünü işlətdik. Təlxək də olanda gərəkdir ağıllı-sından olunan, əks halda güllüş hədəfi oluzn olursan ki, indi buna çox rast gəlirik. Güldürmək fikri ilə qarşımıza çıxanlar güldürməyə müyəssər olurlar, sadəcə, əksər halda özləri güllüşün hədəfi olurlar. Yeni güllüş hədəfi etmək istədikləri yox, özləri olurlar.

Zamanı, tarixi vərəqləyib görürsən ki, güllüş, komediya böyük mətbəlləri, problemləri özümdə etivə etməklə onları, əslində, həllinə çalışmaq missiyasını daşıyır.

"Mozalan" güllüş məktəbi

"Mozalan" satirik kinojurnali yadınızdadır yaqın... Böyük bir zaman kəsiyində bu satirik jurnal güzgü kimi bizi bizə göstərməklə ağıllarımızı düzəltməyə yardımçı oldu. Əyriiliklə mənsəb qazanandırlar "Mozalan"ın jurnallarında özlərini görüb mizan vermək imkanı qazanırdılar.

İndi kim bu imkandan yararlanı bilirdi, kim onun göstərdiklərini görə bilirdi, ya özünü korluğa vururdu - bu artıq başqa söhbət mövzusu. Çoxları da "Mozalan" sözünü eşidəndə siçan deşiyini satın alırdı ki,

amandır, onun hədəfinə tuş gəlməsin. Yeni güllüş, komediya yalnız eyləncə deyil, həm də sosial nəzərətdir, ictimai qınaqdır ki, bu zamanda da böyük ehtiyac duyulur.

"Azərbaycanfilm"də güllüş

Həmin "Mozalan" "Azərbaycanfilm" kinostudiyasında - "Arşın mal alan", "O olmasın bu olsun"dan tutmuş "Əhməd haradadır?", "Görüş", "Ulduz", "Pirverdinin xoruzu", "Bəyin oğurlanması", "Bəxt üzüyü", "Lətifə", "Qayınana", "Yol əhvalatı", "Kişi sözü", "Alma almaya bənzer", "Sırbalının məhəbbəti" filmlərinin ərəsaye

gəldiyi məkanda çəkilib. Mənalı, düşündürücü güllüş, komediya bu filmlərin hər biri...

Bəlkə də öz dövründə bu adlı-çəkili filmlər də qəbul ediləməyib, tənqid olunub. Məsələn, Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisində ekranlaşdırıldığı "Əhməd haradadır?" filmi tənqidçi Cəfər Cəfərov sadəlövh və bəsit adlandırılıb. Ancaq həmin film bu gün Azərbaycan komediyasının klassikasıdır. Bu filmlərin hər birində hədəf yəne özümüzlə, öz içimizdə olan ayrı-ayrı ünsür-lərdir ki, heç bir tamaşaçı onların yerində olmaq istəməz. Yalnız kinoda, səhnədə görüb gülmək istəyər, baxar, görər və özünə çəki-düzən verər. Bəli, güllüş, komediya buna xidmət edəndir, özünü sənə göstərib özünü redakte etməyinə zəmin yaradandır.

Güllüş var, Lütəli Abdullayev, Səyavuş Aslan, Bəşir Səfəroğlu yaradırlar...

Güllüş də var Arif Quliyevin, Fərdə Xudaverdiyevin, Elməddin Cəfərovun yaratdıqları...

Lütəli Abdullayev güllüşündən qopub Elməddin Cəfərov komediyasına gəlmək nə qədər çətin olsa da, qayıdıraq bu günümüzlə... Yeri gəlmişkən, Lütəli Abdullayev dünyasını dəyişdiyi dövrdə (1973-cü ildə) Azərbaycanda da insanlar dəfn olunmağa tabudna üzü açıq aparılırdı. Aktyorla vida mərasiminə yığışanlar göz yaşları içində gülməkdən özlərini saxlaya bilmirmişlər, onun özünü gören özümdən asılı olmayaraq gülmüş-səyirmiş. Peşəkar komediya akt-yorunun taleyidir bu... Öləndə də ağladaraq güldürməklə... Yoxsa, sağlam, mənalı güllüş də onlarla dəfn olunub?..

Güllünc vəziyyətdə qalanlar

Bu gün nəyə, kime, niyə güllürük? Güləndən sonra güldüyümü-zü özümüzdə islah edə bilirikmi? Yoxsa, o gülənin özünü güllüş hədəfi etməyə ehtiyac duyuruq? Deyərsən axı, sonuncu daha məntiqi fikirdir.

Son illərin komediyalarının adlarına baxaraq - "Xoxan", "Məhəllə", "Qızqacırma", "Bacanalar", "Bozbaş", "Buğlama" və sair. Yaxud telekanallarda gördüyümüz komediya janrında verilişlər, səh-nəciklər - "Komedixana", "Qadın və kişi" ... Niyə daha çox televizi-yada nümayiş edilənlərdən söhbət salırıq, çünki kinoteatra gedib baxacağıq filmi özün seçə bilərəm. Televiziya isə evimizdən içindədir və çox vaxt başqa seçimi-miz olmur. Adını sadələdizmiş və serial, veriliş, filmlərdə güllüş yaratmaq istəyənlər özləri güllüş hədəfi olurlar. Tamaşaçı situasi-yaya yox, ona düşən aktorun acınacaqlı halına güllür. Belə halda ağıllı adamı ağlamaq tutur, in-sanımız, sənətimizin, aktorumuzun qarantılı görünən gələcə-yindən nigran qalırıq.

Bu günün tamaşaçısı dünəni, sraçağünkü, heç on gün əvvəlki də deyil. Elm, texnika, şüür dəyişir, inkişaf edir. Dünən güldüyün əhvalat bu gün gülməyə yaramır, güldürmür. Bir saat əvvəl güllüb özümdən gətdiyin situasiya adama bəsit və sadə görünü bilər.

Tamaşaçıya düşünərək gülməyi, gülənrək gülməyi və dərk etməyi öyrədən güllüş bəxş edək...

Savadlı, mənalı, peşəkar komediyaya üstünlük verək, diringiyə yox...

Bu gün sabahın özlüdüdür. Hər günümüzlə özünümlə elə möhkəm dayaqlarla bərkidək ki, sabahki günlər bu günün üstündə bərqərar ola bilsin, əks halda sabahımız dayaqsız olub laxlayacaq.

Bu gün güllüş günüdür, olsun, güllüşdür də, kime ziyanı var. Təki günlərimizin hamısı güllüşə doxsun, güllüşə həl, aldatma ilə yox! Təki bir-birimizi aldatmayaq. Zi-yani gələcək əsillər, nəticədə isə vətən ödəməsin...

Ramilə QURBANLI, "Azərbaycan"





# “Biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik”

Əvvəli 1-ci səh.

Çünki müharibənin bitməsi regionda yeni reallıqlar yaradır və qonşu ölkələrimiz iqtisadi əlaqələrinin genişləndirilməsində maraqlıdır.

Prezident İlham Əliyev martın 15-də Füzuli və Xocavənd rayonlarına səfəri zamanı bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq demişdir: “Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası işğaldan azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır.

Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpasına başlanmışdır. Füzulidən Şuşaya yol çəkilir - Zəfər yolu çəkilir. Eyni zamanda Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlanmışdır”.

Dövlət başçısı tarixi qələbəmizə kölgə salmaq, onun miqyasını kiçiltmək istəyənlərə də tutarlı cavab verir. Belə ki, müharibə nəticəsində təkcə 7 rayonumuz işğaldan azad edilməyib, ordumuzun qələbəsi sayəsində keçmiş vilayətin xeyli

ərazisi də düşmən işğalından azad olunub və bu yerlərə özümüzdən başqa heç kim sahib çıxma bilməz. Prezident İlham Əliyev Hadrut qəsəbəsində milli bayrağımızı qaldıraraq demişdir: “Bu bayraq burada ebədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dedə-baba torpaqlarımızda ebədi yaşayacağıq. Bütün dağıdılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qaydacaq, insanlar qaydacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Qarabağ Azərbaycanlıdır!”

Rüstəm KAMAL, “Azərbaycan”

## Qarabağdakı ermənilər Azərbaycan dilini öyrənsələr, daha yaxşı olar

Əvvəli 1-ci səh.

Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında ermənilərin rus dilinə olan əsl münasibətini faktlarla ortaya qoydu: “340-a yaxın rus bölməsi olan məktəbimiz var. Ermənistanda işə neçə belə məktəb var? Sifir. Ermənistanda yalnız orada olan rus hərbi kontingentinin övladları üçün bir məktəb fəaliyyət göstərir. Onlarda həttə təqribən belə bir qanun da qəbul edilib ki, erməni uşaqları rus məktəblərinə gedə bilməz. Yeni bu, öz-

lərinin qeyd etdiyi kimi, strateji tərəfdaşlarına olan diskriminasiya, ayrı-seçkilikdir”.

Onu da vurğulamalıdır ki, rus sülhməramlılarının fəaliyyət göstərdiyi bölgədə bu kimi separatizmə xidmət edən addımların atılması təəssüfəndiricidir. Heç şübhəsiz, Qarabağda sünü problem yaradaraq sülhə maneə olaq üçün atılan bu çirkin addım regionda yenidən qarşıdurmanın yaranmasına hesablanıb.

Elə sözügedən mətbuat konfransında İlham Əliyev bu məsələyə də son nidasını qo-

yub: “Bu, bir manipulyasiyadır. Hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suhəli dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağılıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhəddir ki, guya, onlar dövlətdirlər. Azərbaycanca yeganə rəsmi dil Azərbaycan

dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz”.

Bəli, Dağılıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Konstitusiyamıza əsasən, dövlət dili Azərbaycan dilidir. Buna görə də Azərbaycanca başqa heç bir dilin rəsmi statusu ola bilməz. Bu ərazidə yaşayan erməni Azərbaycan vətəndaşları da tezliklə Azərbaycan pasportu daşıyaçaqlar. Ona görə indən Azərbaycan dilini öyrənsələr, daha yaxşı olar.

Yasəmən MUSAJEVA, “Azərbaycan”

## Antiazərbaycançı şəbəkənin yeni uğursuz revanşı

Əvvəli 1-ci səh.

44 günlük müharibə günlərində Ermənistanə dəstək nümayiş etdirməyən ABŞ-in yeni Prezidenti Co Baydenin işə Novruz bayramı münasibətlə göndərdiyi təbrik məktubu bu ölkənin yeni Administrasiyasının Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə birgə çalışmaqda maraqlı olduğunu göstərdi. Eləcə də beynəlxalq münasibətlərdə xüsusi mövqeyi və rolunu dövlətlərlə bu gün Azərbaycanın münasibətləri tamamilə normal məcrada davam edir.

O cümlədən Almaniya dövləti və hökuməti ilə Azərbaycanın münasibətlərində, əməkdaşlıq əlaqələrində bu gün hansısa gərginlik yoxdur. Düzdür, bu ölkənin siyasətçiləri Azərbaycanın ardıcıl bütövlüyünü güc yolu ilə bərpa edərək münasibətlərə xələf gətirə biləcək müəyyən hərəkatə yol verməmişlər. Məsələn, Almaniyanın xarici işlər naziri Heiko Maasın atəşkəsə çağırış və Azərbaycanca təzyiqlə göstərilməsi barədə açıqlaması təəssüf doğurmaya bilməzdi. O zaman bu hadisə göstərdi ki, ATƏT-in Minsk qrupunun üzvü olsa da, münaqişənin həlli istiqamətində heç vaxt təşəbbüs göstərməyən Almaniya Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış tərəfdaşlıq prioritetləri sənədində Al-nin respublikamızın ərazi bütövlüyünə və

suverenliyinə dəstəyinin təsbit olunmasını da görməliyə vurur. Ötən ilin oktyabr ayında Almaniyanın radikal sağçı Alternativ partiyasının deputatlarının Azərbaycanın o zaman işğal altında olan torpaqlarına səfər etməsi ölkəmizdə ciddi narazılıqla qarşılanmışdı.

Müharibə günlərində Fransa qədar olmasa da, Azərbaycana qarşı ədalətsiz davranan Almaniya nədənsə son günlərdə yenidən “fəallaşmış”. Bu ölkənin qəzetlərində davamlı şəkildə ölkəmiz əleyhinə yazılar dərc olunur, televiziya kanallarında qərəzli reportajlar, proqramlar efirə gedir.

Alman KİV-nin Azərbaycana “hücum” ilk dəfə deyil. Respublikamızın hər dəfə beynəlxalq uğuru zamanı bu ölkənin informasiya vasitələri antiazərbaycançı şəbəkənin raporuna çevrilir. Hələ 2012-ci ilin “Eurovision” mahnı müsabiqəsi dövründə Alman KİV-nin Azərbaycana qarşı hansı hoqqalardan çıxdığı yaddaşlardan silinməyib.

Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrünü yaşayır. Xalqımız Vətən müharibəsini qələbə ilə başa vurub. Ərazi bütövlüyümüzün bərpa olunmasını ardunda TAP kəmərinin inşasının başa çatdırılması və Azərbaycanın təbii qazının Avropa bazarlarına çıxarılması respublikamızın növbəti beynəlxalq uğuru oldu. Bu ilin yanvar ayında isə Azərbaycanla Türkmənistan arasında Xəzər-də “Dostluq” yatağının karbohidrogen re-

surslarının birgə kəşfiyyatı, işlənməsi və mənimlənməsi haqqında Anlaşma Memorandumu imzalandı.

Beləliklə, Cənubi Qafqazın siyasi mənzərəsinin bir tərəfində müharibənin qalibi, ərazi bütövlüyünü bərpa edən, təbii qazını Avropaya çıxaran Azərbaycan, digər tərəfində məğlub olan, siyasi və sosial-iqtisadi böhranlar mənğəsində boğulan Ermənistan dayanıb. Bu reallığı dünya erməniliyi, erməni lobbisi, bütövlükdə, antiazərbaycançı şəbəkə görür və ona görə Azərbaycana qarşı başladılan yeni qaralama kampaniyasının məqsədi ayaqdır. Bu kampaniyanın reallaşdırmaq üçün ən mübit məkan isə Al-nin aparıcı dövlətlərindən olan Almaniya’dır. Çünki bu ölkədə siyasətçilərin və KİV-nin korruptsiyalasması ilə yanaşı, neofaşizm cərəyanı yenidən baş qaldırıb, antitürk və antiislam çağırışları yüksəlib.

Almaniya KİV-i yenidən antiazərbaycançı şəbəkənin raporuna çevrilir. Almaniyanın özündə Azərbaycanın yürütdüyü müstəqil siyasətə və Vətən müharibəsindəki qələbəsinə qışqıncılıqla yanaşması və bunları həzm edə bilməməsi nəzərlərdən yayınmır. Bu ölkənin Azərbaycanı cəzalandırmaq istəməsi azad olunduğu ərazilərimizə səfər etməkdən yayınması da başqa cür düşünməyə yol qoymur.

Rəşad CƏFƏRLİ, “Azərbaycan”

## Jurnalistlər işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesi ilə tanış olublar



Azərbaycan tarixinə ebədi yazılan 44 günlük Vətən müharibəsində müzəffər ordumuz torpaqlarımızı yağdı düşməndən azad etdi.

Bu gün isə ermənilərin həmin ərazilərdə basdırdığı minalar Azərbaycan Respublikasının Minalatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən təmizlənir.

AZƏRTAC xəbər verir ki, işğaldan azad edilən Füzuli rayonunun ərazisində minaların təmizləndiyi sahələrdə mediatur təşkil olunub.

ANAMA-nın təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov açıqlamasında bildirib ki, təmizləmə işləri əsasən üç yolla aparılır. Ərazidə mina təmizləmə üzrə mütəxəssislər xüsusi detektorlar vasitəsilə minaların aşkarlanması işlərini yerinə yetirir. Həmçinin zolaqların açılması üçün uzaqdan idarə olunan mina təmizləmə texnikaları çalışır. Bundan başqa, təmizləmə işlərində xüsusi təlim keçmiş itlərdən də istifadə olunur.

Görülən işlər çərçivəsində, ümumiliklə, 3 milyon 600 min kvadratmetrdən çox ərazidə 4224 piyada əleyhinə mina, 1181 tank əleyhinə mina aşkar edilib. Eyni zamanda 2064 ədəd tank əleyhinə minanın partladıcısı və 300 ədəd bombacı zərərsizləşdirilib.

Mədət Məmmədov onu da qeyd edib ki, ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsi təqdim edilməsi üçün təmizləmə

işlərində çətinlik yaranır. Belə ki, təkcə Şuşa yolunun keçəcəyi hissədə 1,5 kilometr məsafədə 9 mina xətti aşkar edilib. Hazırda həmin istiqamətdə də təmizləmə işləri görülür. Yolun gediş-gəliş hissəsi üçün 150 metr enində 34 kilometr uzunluğunda ərazi təmizlənir. Adıçəkilən ərazidən bu günə kimi 207 ədəd tank əleyhinə mina, 168 ədəd piyada əleyhinə mina, 5 ədəd işe partlamamış hərbi sursat aşkar edilib. Piyada əleyhinə minalar erməni istehsalı olan minalardır, tank əleyhinə olan minaların ekseriyəti Rusiya istehsalıdır.

Mediatur çərçivəsində həmçinin ermənilərin mifik obrazı çevirdiyi “Ohanyan xətti”ndə düşmən tərəfindən yaradılan maneələr və mina əraziləri ilə tanışlıq olub. ANAMA-nın əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov bildirib ki, əraziyə xeyli mina basdırılıb. Demək olar ki, 1 kvadratmetr ərazidə 4-5 ədəd minaya rast gəlmək mümkündür. Düşmənin belə sədd yaratmasına baxmayaraq, şanlı Azərbaycan Ordusu əks-hücumla həmin ərazidə qısa müddətdə zolaq açaraq düşməni səddini yarıla bilib. Müzəffər ordumuz qarşısında tab gətirə bilməyən ermənilər işğaldan saxladığı Azərbaycan torpaqlarından çıxmağa məcbur olub.

Jurnalistlər mina təmizləmə mütəxəssisləri tərəfindən aşkar edilən tank və piyada əleyhinə minaların, həmçinin partlamamış silah-sursatların zərərsizləşdirilməsi prosesi-ndə izləyiblər.

## Ermənistan silahlı qüvvələrinin mövqelərini mühasirəyə alması ilə bağlı yayılan məlumatın əsası yoxdur

Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Xnatsax kəndindəki mövqelərini Azərbaycanın Laçın rayonu ilə sərhəd ərazisindəki Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən, guya, mühasirəyə alınması və istənilən ermənilərin postlarını itirə biləcəyi barədə bu ölkənin yaydığı məlumatın əsası yoxdur. Bu, şişirdilmiş və təhrif olunmuş xəbərdir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, ordumuzun bölmələri Azərbaycanın Laçın rayonunun Ermənistanın Gorus rayonu ilə sərhəd zonasında ki mövqelərdə dislokasiya olunub və ölkəmizin suveren ərazilərində gündəlik xidməti fəaliyyətini həyata keçirir, bu da heç bir təhdid doğurmur.

Ermənistanda bu kimi xəbərləri yayan dairələri əsassız şəkildə panika yaratmamağı, Ermənistan ictimaiyyətini çaşdırma- mağı və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kalbəcər rayonları işğaldan azad olunduqdan sonra həmin rayonlar boyunca iki ölkənin dövlət sərhədində Azərbaycan hərbi qulluqçularının sivil qaydada xidməti fəaliyyətini həyata keçirmə rejiminə artıq öyrəşməyi və həmişəlik adət etməyi tövsiyə edirik.

Əvvəli 1-ci səh.

# “AzerGold” QSC və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığa dair razılaşma sənədi imzalanıb



Martın 30-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında qarşılıqlı əməkdaşlığa dair razılaşma sənədinin imzalanması mərasimi keçirilib.

Videoəlaqəli formatında keçirilən tədbirdə sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov imzalayıblar. Sənədə əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, kəşfiyyatı, qiymətləndirilməsi və necib metalların hasilatı, emalı və satışı, bu

sahədə yeni texnologiyaların tətbiqi üzrə ixtisaslı kadrların hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur. Həmçinin ali məktəbin müxtəlif fakültələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr üçün istehsalat təcrübəsinə, elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi sənədə öz əksini tapıb.

“AzerGold” QSC davamlı və dayanıqlı inkişafı təmin etmək üçün peşəkar kadrların hazırlanması istiqamətində Azərbaycanca fəaliyyət göstərən bir sıra ali təhsil ocaqları və elmi təşkilatlarla sıx əməkdaşlıq edir. Bu günə qədər 7 ali təhsil ocağı ilə əməkdaş-

lığa dair sənəd imzalanıb. Həmçinin ötən il Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə imzalanmış memorandum əsasında, peşə təhsili sahəsində əməkdaşlığa başlanılıb.

Bundan başqa, ali məktəblərlə əldə olunmuş müvafiq razılaşmalara uyğun olaraq peşə-ixtisas təhsili alan 133 tələbənin “Covdər” Filiz Emalı Sahəsində təcrübə proqramında iştirakı təşkil edilib. Müvafiq sahələr üzrə istehsalat təcrübəsini uğurla tamamlamış tələbə və məzunlara “AzerGold” QSC tərəfindən sertifikatlar təqdim olunub, fərqlənmiş 11 nəfər məzun daimi işlə təmin edilib.

“Azərbaycan”

## Azərbaycan millisi yenə xalsız qaldı Türkiyə lider oldu



Azərbaycanın futbol üzrə milli komandası 2022-ci ildə Qətdə keçiriləcək Dünya çempionatının seçmə mərhələsində Bakı Olimpiya Stadionunda Serbiyaya qarşı növbəti oyununda da xal qazana bilmədi.

İtaliyanı mütəxəssis Canni de Byazinin yetirmələri ilk ev qarşılaşmasında matca bu heyyətle çıxmışlar: 12. Şəhruddin Məhəmmədov, 15. Bədəvi Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 5. Maksim Mədvədov (k), 3. Azər Sahlahli, 13. Abbas Hüseynov, 20.

İsmayıl İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev, 9. Əli Qurbani.

Serblərin ən təhlükəli hücumçusu Aleksandar Mitroviç 16-cı dəqiqədə hesabı açdı. Oyunun ilk yarısı qonaqların üstünlüyü ilə keçsə də, qapımızın etibarlı çıxışı bəlkə də hesabı artırmasına imkan vermədi. 29-cu dəqiqədə isə Əli Qurbani yaranmış əlverişli fürsəti boşa verdi.

Fasilədən sonra yığmamız xeyli fəallaşdı və serb müdafiəçisi Filip Kostičin Emin Mahmudova qarşı kobud hərəketindən sonra israili hakim Roy Reynsreyber qonaqların qapısına pe-

nalti təyin etdi. Zərərcəkən özü 11 metrlik carıma zərbəsini ustalıqla qola çevirib hesabı bərabərləşdirdi - 1:1.

Bundan sonra millimiz bir daha fərqlənəcək şansı qazansa da, Anatoli Nuriyev həmin imkandan yararlanı bilmədi. Övzində isə Aleksandar Mitroviç 81-ci dəqiqədə dublunu gerçəkləşdirdi. Bu, onun cari mərhələdə 5-ci qolu idi.

İkinci hissədə meydançaya çıxan Məhərrəmli, Rami Şeydayev, Tərnim Xəlilzadə və Elvin Cəfərquliyev oyunda dönüş yarada bilmədilər. Beləliklə, gərgin mübarizə şəraitində keşən görüş Serbiya millisinin 2:1 hesabı qələbəsilə başa çatdı.

Seçmə mərhələyə Portuqaliya millisinə 0:1 hesablı məğlubiyətlə başlayan yığmamız A qrupunda qeyri-rəsmi oymayan Qətdə də 1:2 hesabı ilə məğlub olmuşdu. Beləliklə, hazırda komandamız sonuncu pillədə yer alıb.

Rizvan CƏFƏROV, “Azərbaycan”

## Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi və onların yarışlarda (beynəlxalq və ya ölkədaxili) iştirakına şərait yaradılması” və “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkil” adlı müsabiqələr keçirir

Müsabiqələrdə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. İştirak haqqı yoxdur.

Maraqlanan təşkilatlar müsabiqələrin Əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Bakı şəhəri, Z.Bünyadov pr. 1965-ci məhəllə ünvanına yazılı müraciət edə bilərlər.

Müsabiqədə iştirak edən təşkilatların Z.Bünyadov pr. 1965-ci məhəllə ünvanına 13 aprel 2021-ci il saat 17:00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 14 aprel 2021-ci il saat 11:00-da Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyində keçiriləcəkdir.

Əlaqə telefonu: (012) 525-41-30 (daxili 5031).

Müsabiqə komissiyası

## Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açığ tender elan edir

Baş Dövlət Yol Polisi İdarəsinə informasiya-kommunikasiya texnologiyaları avadanlıqları, onlara dair mebel dəstlərinin və program təminatının satın alınması.

Tender iştirakçılarının təklif edilir ki, dövlət satınalmalarının <https://www.etender.gov.az/> vahid internet Portalına (Portal) elektron imzalar vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımı maliyyə imkanlarına malik olmalıdır. Müsabiqəyə daxil oludundan sonra “ASAN ödəniş”lə “ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödəniş etdikdən sonra müsabiqədə iştirak etmək olar (ləqəbləndirici şəxs-Şəhər Məmmədov, tel: (012) 590-81-60).

İştirak haqqı: 500 (beş yüz) AZN

Təşkilat - Baş Dövlət Yol Polisi İdarəsi  
VOEN: 9900063851  
H/H: AZ45CTRE00000000000002078506  
Dövlət Xəzinədarlıq Agentliyi  
VOEN: 1401555071  
Kod: 210005  
M/H: AZ41NABZ0136010000000003944  
SWIFT BIK: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçıların tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zəifin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dayandırın 1 faizi həcmində (teklifin təminatı) bank zəmanəti (zəiflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış (01.03.2021-ci il tarixdən sonra alınmalı);

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (01.03.2021-ci il tarixdən sonra alınmalı);

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış (01.03.2020-01.03.2021-ci il aralığını əhatə etməli);

- fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti və 2020-ci ilin yekunlarına dair mənfəət bəyannaməsi;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə məhsul və uyğunluq sertifikatları;

- digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçıların tenderlə bağlı sualları Portal vasitəsilə satınalınan təşkilatla ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 22.04.2021-ci il saat 14:00-dək, tender təklifi ilə bank zəmanəti sənədlərini isə 02.05.2021-ci il saat 14:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 03.05.2021-ci il saat 14:00-da açıqlanacaqdır. İddiaçıların təklifləri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası





## korporativ abunəçilərinin nəzərinə

05 may 2021-ci il tarixdən etibarən, "Azercell Telekom" MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən "Biznesim 10", "Biznesim 15", "Biznesim 20", "Biznesim 30" və "Biznesim 50" tarif paketlərində daha əlverişli istifadə şərtləri təqdim edilməyə başlanılır. Belə ki, "Biznesim" tarif paketləri çərçivəsində təqdim edilən ölkədaxili və şəbəkədaxili dəqiqlərin əvəzinə, ümumi ölkədaxili danışıq dəqiqləri təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Bu da abunəçilərə həm bütün istiqamətlərdə daha rahat danışmaq, həm də nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verəcək.

Tarifiñ övvəlki adı	Tarifiñ yeni adı	Qiymət	Korporativ zənglər üçün dəqiqlər	Ölkədaxili dəqiqlər	İnternet	SMS	Beynəlxalq zənglər üçün dəqiqlər
Biznesim 10	Biznesim 1 GB	12 AZN	Limitsiz	700	1 GB	500	-
Biznesim 15	Biznesim 3 GB	17 AZN	Limitsiz	1300	3 GB	1000	-
Biznesim 20	Biznesim 5 GB	22 AZN	Limitsiz	2500	5 GB	2000	10
Biznesim 30	Biznesim 10 GB	32 AZN	Limitsiz	4000	10 GB	2000	20
Biznesim 50	Biznesim 50 GB	52 AZN	Limitsiz	7000	50 GB	3000	30

**QEYD:** Abunəçilər göstərilən dəyişikliklər, "Biznesim" tarif paketlərinin sifariş, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet sahifəmizdən ([www.azercell.com](http://www.azercell.com)), həmçinin Müştəri Xidmətlərinə (MX) və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etmək əldə etmək imkanına malikdirlər.

## B İ L D İ R İ Ş

Salyan Suvarma Sistemləri İdarəsi tərəfindən [www.e-tender.gov.az](http://www.e-tender.gov.az) Portalında 05 fevral 2021-ci il və "Azərbaycan" qəzetində 06 fevral 2021-ci il tarixdə elan olunmuş Nasos stansiyalarında elektrik saxlanma işlərinin satın alınmasına dair keçirilmiş açıq tender müsabiqəsində Elektrik Avadanlıqları Təmir Quraşdırma-Saxlama İdarəsi, Kür çayının Şirvan ərazisində idarənin balansında olan suvarma kanallarının lildən təmizlənməsi işlərinin və Yeni Muğan nasos stansiyasında Kür çayının müvafiq səviyyəsinə uyğun əlavə 1 ədəd D3200-33 markalı nasos komplektinin (nasos stansiyası binası, elektrik avadanlıqları, giriş - çıxış boru xətti, basqılı su hovuzu) quraşdırılması və Şah kanalının və üzərindəki qurğuların təmiri işlərinin satın alınmasına dair keçirilmiş açıq tender müsabiqələrində Salyan Melioservis İdarəsi və Kür çayının Muğan ərazisində idarənin balansında olan suvarma kanallarının lildən təmizlənməsi işlərinin satın alınmasına dair keçirilmiş açıq tender müsabiqəsində Neftçala Melioservis İdarəsi qalib müəyyən olunmuşdur.

Qalib şirkətlərlə müvafiq satınalma müqavilələri bağlanmışdır.

Tender komissiyası

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun "Təsərrüfat malları"nın satın alınması məqsədilə 26.01.2021-ci il tarixdə elan etdiyi açıq tenderdə iddiaçılarıdan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirmənin nəticəsində "İntellekt M.A" MMC qalib müəyyən edilmişdir.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun "Dəftərxana malları"nın satın alınması məqsədilə 26.01.2021-ci il tarixdə elan etdiyi açıq tenderdə iddiaçılarıdan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirmənin nəticəsində "Ofis Alemi" MMC qalib müəyyən edilmişdir.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

## B İ L D İ R İ Ş

"Azərbaycan" qəzetinin 23.02.2021-ci il tarixli nömrəsində dərc edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasının server otağında yanğın təhlükəsizliyi ilə bağlı işlərin və mal-materialların satın alınması və Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən mərkəzi ofisi üçün 2 ədəd 30 kVA gücündə elektrik tənzimləyicisinin və Yevlax və Quba şəhərlərində yerləşən Ərazi İdarələri binalarında istismar olunan UPS avadanlıqları üçün akkumulyatorların və onların quraşdırılması işlərinin satın alınması üzrə açıq tenderlər Tender komissiyasının 31.03.2021-ci il tarixli qərarına əsasən, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir.

Tender komissiyası

## B İ L D İ R İ Ş

"Azərbaycan" qəzetinin 18 fevral 2021-ci il tarixli nömrəsində və dövlət satınalmalarının vahid internet Portalında (<https://www.etender.gov.az>) Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən BMW 740 li model avtonəqliyyat vasitəsinə texniki xidmətin (ehtiyat hissələri və sürtkü materialları daxil olmaqla) satın alınması üzrə dərc edilmiş elan əsasında keçirilən təkliflər sorğusunda "Azertexservis" MMC qalib olmuşdur.

Qalib şirkətlə 18 mart 2021-ci ildə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

## «AZƏRBAYCAN» qəzetinin reklam xidməti

# OXUCULARIN NƏZƏRİNƏ!

## «AZƏRBAYCAN»

qəzetinə 2021-ci il üçün  
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.  
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərmatbuatçıyı" ASC (012) 440-46-94, (012) 441-19-91  
"Azərpoçt" ASC (012) 598-49-55, (051) 225-02-13  
"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53  
"Kaspi" MMC (012) 432-39-55, (012) 510-82-24  
"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01  
"Sama-M" MMC (012) 594-09-59  
"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22  
"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00  
"City press" MMC (055) 819-09-26

**1 illik**  
124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

**6 aylıq**  
62,40 (altmış iki manat qırx qəpik) manat

**3 aylıq**  
31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!  
Abunə ilə bağlı hər hansı bir problemlə  
üzlaşsınız, redaksiyaya (012) 539-59-33 nömrəli  
telefonla zəng vura bilərsiniz.

## ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  
Dövlət Əmək Müfəttişliyi Xidməti "Nəqliyyat vasitələrinin cari təmir xərcləri"  
xərc maddəsi üzrə nəqliyyat vasitələrinin təmiri xidmətlərinin kotirovka sorğusu üsulu ilə  
satın alınmasını həyata keçirir

Maraqlanan təşkilatlar (012) 525-55-45 (daxili - 6029) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 05 aprel 2021-ci il saat 15:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi, 25A ünvanında qəbul olunur.

Tender komissiyası

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  
inventarların və portretlərin  
kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir

Maraqlanan təşkilatlar (012) 596-44-09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 06 aprel 2021-ci il saat 15:00-dək Bakı şəhəri, Salatin Əsgərova küçəsi, 85 ünvanında qəbul olunur.

Tender komissiyası

Azərbaycan Respublikasının Dövlət Neft Fondu  
açıq tender elan edir

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) informasiya texnologiyaları avadanlıqlarının və ehtiyat hissələrinin satın alınması ilə bağlı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma (e.tender) keçirir.

e.Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. İddiaçılara təklif edilir ki, <https://www.etender.gov.az> dövlət satınalmalarının vahid internet Portalına (Portal) ASAN və ya elektron imzaları vasitəsilə daxil olsunlar və e.tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak etmək istəyən iddiaçılar 200 AZN məbləğində müəyyən edilən iştirak haqqını Portal üzərindən "ASAN ödəniş" sistemində keçid edərək ARDNF-nin qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir.

**Azərbaycan Respublikasının Dövlət Neft Fondu**  
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165  
VÖEN: 9900041961  
H/h: AZ84NABZ0136040000000001944  
Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı  
Kod: 501004  
VÖEN: 9900071001  
M/h: AZ74NABZ01451700000000001944  
S.W.I.F.T bik: NABZAZ 2C  
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 21 aprel 2021-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 29 aprel 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 30 aprel 2021-ci il saat 10:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

## ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi və kollektivi Bakı şəhər prokurorunun müavini Mürvət Həsənova anası	Ağdamdan Vaqif Həsənov Xətai rayon prokuroru Sərdar İmanova
<b>FİRUZƏ XANIMIN</b> vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.	<b>ATASININ</b> vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.
Azərbaycan Respublikası Milli Məclisin İşlər müdiri Firudin Hacıyev Əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərova heyət yoldaşı	Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev Əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərova heyət yoldaşı
<b>ALMAZ XANIMIN</b> vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.	<b>ALMAZ XANIMIN</b> vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

**Bəxtiyar  
SADIQOV**



Ünvan  
AZ 1073, Bakı şəhəri,  
Məhəbbət prospekti,  
529-cu məhəllə, IV mərtəbə  
e-mail:  
secretary@azerbaijan-news.az  
az.reklam@mail.ru  
azerbaijan-news@mail.ru  
[www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)

Telefonlar  
Qəbul otağı - 539-68-71,  
Baş redaktor müavini - 538-86-86, 434-63-30,  
539-72-39,  
Məsul katib - 539-43-23,  
Məsul katib müavini - 539-44-91,  
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman  
və informasiya şöbəsi - 432-37-68,  
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,  
Fotoillüstrasiya şöbəsi - 538-84-73,  
Kompüter mərkəzi - 538-20-87,  
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin  
kompüter mərkəzində  
yığıb sahifələnmə,  
"Azərbaycan" nəşriyyatında  
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda  
söylənilənlərlə bərabər,  
dərc üçün göndərilən digər  
yazılarda fikirlər də  
Azərbaycan dövlətinin  
mənafeyinə uyğun gəlmişdir

Əlyazmalara cavab verilmir  
və onlar geri qaytarılmır

Gündəlik  
qəzet

Tiraj 5103  
Sifariş 585  
Qiyməti 40 qəpik